

# *İgidlik zirvası*

**BAKİ-2022**

***Kitab Azərbaycan Respublikasının  
Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin  
maliyyə dəstəyi ilə hazırlanmışdır***

Tərtibçi: **Gülayə Rzayeva**

*Layihə rəhbəri, Prezident təqaiüdçüsü*

Məsləhətçi: **Aydın Xan Əbilov**

*Yazıcı-kulturoloq, Prezident təqaiüdçüsü*

Redaktor: **Sərvaz Hüseynoğlu**

*"Ədəbiyyat qəzeti"nin şöbə redaktori,  
Prezident təqaiüdçüsü*

“İgidlik zirvəsi”. Bakı-2022, “Bayramoğlu Dizayn” nəşriyyatı, 64 səh.

*Kitab Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkişlatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyələşdirildiyi, "Qayğı və Himayə" Xeyriyyə Fondu tərəfindən həyata keçirilən "İgidlik zirvəsi": Vətən müharibəsinin şəhid və qazılın qəhrəmanlıqlarının gənclər arasında tanıtımı" layihəsi çərçivəsində hazırlanmışdır. Nəşrdəki materialların məzmunu "Qayğı və Himayə" Xeyriyyə Fonduun cavabdehliyindədir: bu baxımdan kitabin məzmunu Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkişlatlarına Dövlət Dəstəyi Agentliyinin mövqeyini əks etdirmir. Topluda tanınmış şair və yazıçıların vətənpərvərlik mövzusunda qələmə alındıqları poeziya, publisistika və nəşr nümunələri daxil edilmişdir.*

**B G 9952636710**  
64-2022

© "Qayğı və Himayə" Xeyriyyə Fondu, 2022

© Gülayə Rzayeva, 2022

## ÖN SÖZ

Ulu Öndər Heydər Əliyev Azərbaycan gənclərinin əsl vətəndaş kimi yetişməyinə və formalaşmasına həmişə xüsusi diqqət yetirirdi. Dərin bir səmimiyyətlə vurğulayırdı ki, mənim üçün ən əziz nemət Azərbaycanın gəncləridir. Dahi siyasetçi bütün fəaliyyəti boyunca Azərbaycanın böyük gələcəyi haqqında düşündürdü. Eyni zamanda döñə-dönə diqqətə çatdırırdı ki, "Azərbaycanın gələcəyi isə Azərbaycanın gənclərindən və uşaqlarından asılıdır". Təsadüfi deyil ki, ümummilli lider tərəfindən hələ 1995-ci ildə Azərbaycan Gənclərinin Forumunun keçirilməsi təşəbbüsü irəli sürüldü. Beləliklə də 2 fevral 1996-cı ildə gənclərin I Forumu keçirildi. Bu Forum ölkəmizdə gənclər siyasetinin müəyyən olunmasında mühüm rol oynadı.

Əlamətdar haldır ki, Ulu Öndərin müəyyənləşdirdiyi gənclər siyasəti onun layiqli varisi, Azərbaycan Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildi. Ölkəmin başçısı gənclər siyasətinin inkişaf istiqamətlərini yeni dövrün tələbləri və mövcud ənənələr əsasında daha da təkmilləşdirdi. Azərbaycan gəncliyi ilə bağlı Dövlət programı qəbul olundu. 2007-ci il "Gənclər ili" elan edildi. Azərbaycan gənclərinin inkişaf Strategiyası təsdiqləndi.

İnkişaf Strategiyası tezliklə öz uğurlu bəhrələrini verməyə başladı. Nəticədə gənclər siyasətində milli və dövlətçilik məraqlarının prioritet olması 44 günlük Vətən müharibəsində həllədici rol oynadı. Tarixin danılmaz həqiqətidir ki, erməni faşizmi üzərində böyük Qələbə ilə başa çatan ikinci Qarabağ savaşında həllədici missiyani məhz Ali Baş Komandan İlham Əliyevin Prezidentliyi dövründə yetişən gənclər yerinə yetirdilər. Məhz həmin gənclərin güclü vətənpərvərlik ruhunun

## *İgidlik zirvəsi*

---

formalaşmasının nəticəsidir ki, onların şücaəti sayəsində bu gün Azərbaycan Ordusu, sözün əsl mənasında, dünyanın güclü və nümunəvi orduları sırasındadır. Azərbaycan gənclərinin milli vətənpərvərlik duyğularının gücünü nümayiş etdirən ordumuz bu gün beynəlxalq aləmdə həm hərbi peşəkarlıq, həm də qəhrəmanlıq nümunəsi kimi qəbul olunur.

Bu gün böyük qürur hissili bəyan edirik ki, 44 günlük Vətən müharibəsi zamanı mərd, şücaətlə Azərbaycan gəncləri Ali Baş Komandanımızın səfərbəredici çağırışına ürəklə qoşuldular. Mərd oğullarımız ata-baba torpaqlarımız, cənnət Qarabağımız uğrunda savaşmaq üçün müqəddəs yola çıxıdilar. Müzəffər Azərbaycan oğulları Vətənimizin hər daşı, qayası torpaqlarımızın hər qarışı üçün inamlı mübarizəyə qoşuldular, bu torpağa göz dikən erməni vandallarına qan uddurdular. Müqəddəs şəhadət yoluna çıxıdilar. Azərbaycan gəncliyi həmin tarixi günlərdə canlarını ana yurda sıpər etdilər. Qarabağda Azərbaycanın yeni qürurverici tarixini qanlarıyla yazdılar. Mənfur düşmənləri, işgalçi ordunu diz çökdürənə qədər haqq savaşından geri dönmədilər. Əsrlərə bərabər 44 gün ərzində öz şücaətləri ilə igid əsgərlərimizin hərəsi bir qəhrəmanlıq dastanı yazdırılar. Doğma topaqlarımız uğrunda son damla qanlarınındək vuruşub şəhidlik zirvəsinə ucalanda da axır sözləri "Təki Vətən sağ olsun, Vətən yaşasın" - oldu.

İndi bu qəhrəman oğulların, yenilməz qəhrəmanların qürurvrıcı sucaətləri haqqında cild-cild kitablar yazılır, ən səmimi sözlər onların adına ünvanlanır. Mahnılarda onların əbədiyyət qazanan ömür yolları vəsf olunur.

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin rəhbərliyi də həmişə gənclərin vətənpərvərlik ruhunda formalaşdırılması istiqamətində həyata kerçirilən layihələrə xüsusi diqqət və həssaslıqla yanaşır. Heç vaxt dəstəyini əsirgəmir. Eyni zamanda "Qayğı və

## *İgidlik zirvəsi*

Himayə" Xeyriyyə Fondu da bütün fəaliyyəti boyunca sözügedən sahəni diqqət mərkəzində saxlayır. Birmənalı olaraq çalışır ki, gələcəyimiz olan gənclərin həyata baxışlarının, mübarizə əzminin yüksək səviyyədə formalasdırılması siyasetinə öz töhfələrini versin. Bu istiqamətdə Fonдумuz həmişə dövlətimizə, eləcə də Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin rəhbərliyinə arxalanıb, bu mövzuda layihələrin həyata keçirilməsinə maraqlı olub.

Eyni zamanda danılmaz həqiqətdir ki, əsas missiyası iradəli, vətənpərvər gənclər tərbiyə etmək olan söz sənəti gənclərin həyata baxışının formalasmasında xüsusi rol oynayır. Ədəbi əsərlərin, poeziya nümunələrinin təqdim etdiyi qəhrəmanlar, bir növ, gəncliyin arzu və xəyallarının, düşüncələrinin idealına dönür. Buna görə də bu layihənin effektliyini daha da artırmaq üçün gəncliyin əhvali-ruhiyyəsinə xüsusi yön vərən poeziya nümunələrinin daxil edildiyi bir kitab hazırlamağı, poeziya müsabiqəsi keçirməyi vacib bildik.

İnanırıq ki, həyata keçiriləcək layihənin oyatlığı təəssürat, səfərbəredici missiya hər kəs tərəfindən razılıqla qarşılanaq, xüsusilə gənclərimizin həyata baxışlarına yeni rəng qatacaq.

Sonda kitabın çap olunmasında göstərilən maliyyə dəstəyinə görə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə təşəkkürümüzü bildiririk.

**Gülayə Rzayeva,**

*"Qayğı və Himayə"  
Xeyriyyə Fonduun sədri,  
layihə rəhbəri, Prezident təqaiüdçüsü*

*Sərvaz Hüseynoğlu*

## Xalqın zəfər sevinci...

Ruhumuzun paytaxtı Şuşa şəhərinə müzəffər Ordumuz tərəfindən Azərbaycan bayrağının sancıldığı anın yazılıdır bu. Bütün duyğularım, qəlb titrəyişim "Şuşa azad oldu, Laçın qurtuldu, Kəlbəcər düşməndən geri alındı!" müjdəsinə hesablanmışdı. O mutlu müjdənin, saatın, dəqiqliğin, saniyənin yazışıydı düşüncələrimdəki. Bir nəfəs çəkimlik vaxt öündəydim. Bir an məsələsi qalırdı arada. Saatim, dəqiqlim, saniyələrim üstümə yürüyən müjdəçilərdi. Yarı Qara dəniz, yarı Götürk Xəzər sevdası çağlayıb-coşur içimdə.

Gözlərim öündə ölkə başçımızın ümumxalq birliyini simvolizə edən sıxlımlı yumruqları, yaddaşımıda istiqlal şairi Xəlil Rza Ulutürkün dünyani oyadan hayqırtısıdı:

Dağlardan atlanır köhlən şəlalə,  
Şəlalə dağların mərd övladıdır.  
İldirim buludun, tufan dənizin,  
Cəsarət kişinin istedadıdır.

Fərqindəyəm, Cəsarət və Kişilik istedadının bütün dünyaya görk edəcəyi müjdəni bəkləyirəm. Fərqindəyəm, o müjdə xəbəri bax elə bu saat, bu dəqiqli, bu saniyə Ali Baş Komandanımızın dilindən söslənəcək!..

Ruhu şad olacaq Qoç Koroğlunun!  
Babək qılincına xəbər yetəcək... Əlincə, Savalan yallı gedəcək.

Ruhu şad olacaq Ulu Öndərin!

Yenidən, yenidən, bir də yenidən o böyük dahinin son çağırışı söz-söz, sətir-sətir əzbərlənəcək. Yenə əziz-əziz yada düşəcək. Möhtəşəm həyatının düz almış ilini xalqının hər günü, hər sabahı ilə yaşımiş, müstəqil, azad Azərbaycanımızın qurucusu və memarı olmuş ümummülli lider o mübarək çağırışı zamanı canı qədər əziz olan xalqına hədsiz qürur hissi ilə xitab edirdi ki, həyatının son on ili müstəqil Azərbaycan dövlətinə xidmətdə keçib. Eyni zamanda "Lakin mənim hələ tamamlamadığım çox perspektivli planlarım var" - deyə öz böyük haqqıyla üzünü qədirbilən həmvətənlərinə tutub, onları qarşısından gələn prezident seçkilərində prezidentliyə nəmizəd, siyasi varisi İlham Əliyevə səs verməyə çağırırdı.

Əslində, bu çağırış ömrünü xalqının, vətəninin müstəqiliyi və inkişafı naminə girov qoymuş müdrik bir şəxsiyyətin, dahi siyasetçinin öz xalqı və vətəninə son yaxşılığı, son böyük xidməti idi... Çünkü öz siyasi varisinin simasında o, gələcəyin ən qüdrətli dövlət başçısını, siyasi liderini görürdü və bu qənaətdə yanılmadığının fərqindəydi. Fərqindəydi ki, onun siyasi varisi və ciyərparası "yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasetini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar bir şəxsiyyətdir".

Ona görə də Ulu Öndər dərin bir arxayınlıqla bütün həmvətənlərini əmin edirdi ki, İlham Əliyev onun axıra qədər başa çatdırı bilmədiyi taleyüklü məsələləri, planları və işləri layiqincə başa çatdıracaq. Elə bu inamla da "mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidi lə bəsləyirəm!" - deyə həmvətənlərinə səslənirdi.

Haqlıydı!

Çünki ümummülli lider, lap erkən, gənc yaşlarında tarix səhnəsinə çıxmış və zamanın gedişini dönməz iradələrinə ta-

## *İgidlik zirvəsi*

---

be edə bilmış türk dövlət başçılarının haqqında yetərincə məlumatlı idi. Dahi siyasetçi haqlı olaraq öz layiqli siyasi varisinin simasında gələcəyin Metesini, Attilasını, Babəkini, Fateh Sultan Mehmetini, Şah İsmayılini görməkdə səhv etmirdi. Bu gerçəkliyi Dədə Qorqudcasına fəhm edə bilmışdı. Və öz xalqını, vətənini kimə əmanət etdiyinin fərqindəydi. Dədə Qorquddan gələn bir müdrikliklə hiss edirdi ki, gec-tez onun cismani yoxluğu sevimli xalqına dərin üzüntü yaşadacaq. Eyni zamanda, qəlbən inanırdı ki, onun cismani yoxluğunun təsəllisini qədirbilən xalqı etimad göstərib dövlət idarəcilik sükanının arxasına gətirdikləri siyasi varisindən alacaqlar.

Təbii ki, Ulu Öndərdən müdrik və yenilməz idarəetmə dərsi almış cənab İlham Əliyev ona göstərilən bu etimadı fəaliyyətinin elə ilk günlərindən ləyaqətlə doğrultmağa başladı. Öz dahi atasının imkan tapıb tamamlaya bilmədiyi və çox perspektivli planlarını qətiyyətlə gerçəkləşdirmək üçün var gücüylə çalışdı, bütün sahələrdə Heydər Əliyev siyasetinin qaranti oldu. Və əminliklə bəyan etdi: "Azərbaycan xalqına söz verirəm ki, bu siyasetə sadıq qalacağam, heç vaxt bu yoldan dönməyəcəyəm, Heydər Əliyevin siyasetini davam etdirəcəyəm...".

Dedi və etdi də!

Heç unutmadığım, göz yaddaşımın əbədi saxlancına çevrilmiş bir məqam var... Mən o məqamı dərin üzüntü içində televiziya ekranından izləyirdim; qədirbilən xalqımız öz dahi övladını, ümummilli liderini sonsuz ehtiramla son mənzilə yola salırdı. Büyük Öndərin siyasi varisi, Azərbaycan Prezidenti cənab İlham Əliyev möhtəşəm izdihamın önündə irəlli-ləyirdi. Hələ çox gənc və atasının adaşı olan oğlunun əli ovcundaydı. Son, lap son anda, artıq vida anı yetişdiyi məqamda Prezident sövq-təbii, bütün kədərini, təəssüfunu ifadə edəcək bir tərzdə yeniyetmə oğlunun əlini bərk-bərk sıxdı,

## *İgidlik zirvəsi*

---

yumruqları düyünlədi... Bu, sonsuz itkinin, əbədi ayrılığın qarşısında mərd, möhkəm dayanmağın, özünü toparlaya bilməyin vacib mesajıydı... Həyatın zalim və amansızlığına, ölümün soyuq üzünə qarşı üsyan, etiraz ifadəsi kimi sıxılmışdı o yumruq...

Və mən ikinci dəfə o yumruğu erməni məkrinə, erməni xəyanətinə, dünyanın ikiüzlü siyasətlərinə qarşı düyünlənən, qalxan gördüm. Bütün yaramazlıqlar, vandalizm və faşizm əlamətləri önünə nida işarəsi qoymaq üçün düyünlənmişdi bu yumruq! Bu dəfə cənab Prezidentin əlləri əziz qardaşı, xalqımızın sevimliyi Rəcəb Tayyib Ərdoğanın əllərindəydi. Hilal-lar qovuşmuş, bütünləşmiş, bir cismdə bir can olmuşdur.

Təbii ki, bir-birinin ardınca erməni işgalindən azad edilən bölgələrimizdən gələn müjdə xəbərini kiprik qırpmadan, nəfəs çəkmədən gözləyən xalqımız (və bütün türk dünyası) bu məqamlarda Ulu Öndərin öz siyasi varisinin simasında gələcəyin ən qüdrətli dövlət başçısını görməsi həqiqətinə bir daha şahidlik edir. Artıq bütün dünya şahid olur ki, ümummiliyi liderin etibar etdiyi, böyük inamla güvəndiyi siyasi varisi həqiqətən də yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasetini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar bir şəxsiyyətdir. Məhz bu səbəbdən öz siyasi varisinin onun axıra qədər başa çatdırı bilmədiyi taleyüklü məsələləri, planları və işləri layiqincə başa çatdıracağına əmin olduğundan öz həmvətənlərinə "Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidi bəsləyirəm" təminatı verirdi. Bu təminat, əslində, türk gəncliyinin daim ayaqda olan, fövqəladə iradəyə malik təbiətinə bəslənən inamdan irəli gəlirdi. Heydər Əliyev böyük bir uzaqqörənliklə gəncliyə, onun daxili potensialına inanırdı. Və heç təsadüfi deyil ki, onun siyasi varisi də əsası Ulu Öndər tərəfindən qoyulan gənclər siyasetini uğurla davam etdirdi. Müdrik ustادi kimi, tərəddüd et-

## *İgidlik zirvəsi*

---

mədən "Türk hissiyyatlı, İslam etiqadlı, müasir qiyafəli, Avropa qafalı" (Əli bəy Hüseynzadə) gənclərə idarəetmə sahəsində yüksək vəzifələri etibar etdi. Məhz bu etibarın, siyasi uzaqgörənliyin nəticəsidir ki, ölkə başçısının köməkçisi, Prezident Administrasiyasının Xarici siyaset şöbəsinin müdürü Hikmət Hacıyev, Azərbaycan Xarici İşlər naziri Ceyhun Bayramov kimi cavan, praqmatik düşüncəli, dünya siyasetini gözəl bilən və çox enerjili kadrlar ölkəmizin idarəetmə sisteminde layiqli yer tuturlar. Onların simasında xalq öz siyasi liderinin uzaqgörən seçimini qəlbən alqışlayır, ona inanır. Bu gün dünyanın gözü qarşısında Azərbaycan gerçəkliliyini, Dağlıq Qarabağ həqiqətlərini Çanaqqala zəfərinə götürən, bütün Türk dünyasına o şanlı zəfərin sevincini yaşıdan haqq savaşında ölkə başçısının uzaqgörən seçiminin, mühüm qərarlarının müstəsna, heç vaxt unudulmayacaq böyük yeri var.

Mənimsə bütün varlığım, qəlb titrəyişim o böyük müjdənin havasına üçunur. Bu, bir an, bir nəfəs çökimi məsələsidir. Aldığım hər nəfəs, ruhum, düşüncəm "gəlsin gəlməli xəbər" istəklisidi. Dəqiqlikləri, saniyələri sayıram...

**Kənan Hacı**

## **Qələbəyə aparən yol**

*Hekayə*

Söyüdlər sanki sulara tilov atmışdı, Kürün hüznlü sakitliyi onun fikrini uzaqlara çəkib aparmışdı...

Xəyalən dərəni dolanıb körpüdən keçdi, qırağı yarpızlı lal axan arxı bir vaxtlar öz əliylə çəkmişdi. Ciyərlərinə biçənək ətri doldu, ot tayasına sərilib qarşısındaki dağların havasını ciyərlərinə çəkdi. Duman ətəyini əlinə yiğib çəpərdən aşdı və tədricən uzaqlaşdı. Fikri, duyğusu da elə bil aynıdır. Şenlikdən o yana axan arx boyu addımlayıır. Gəlib doğulduğu kəndə - Böyük Mərcanlıya çatır. Evlərinə doğru addımlayıır, həyətdən adlayıb sürəhiyə söykənir və bir hovur toxtayıır. Ürəyindəki xiffət xalı silinir, üzündən-gözündən intizarın çəni çəkilir. Fikrində aranı dağa, dağı arana daşıyır. "Qəribədir, bəs bu camaat hardadır? Niyə ins-cins gözə dəymir?" - deyə özü özünə sual verir. Dağlar sanki bu səsə diksinir, yerindən qopub üstünə gəlir, ağaclar sözü bir yerə qoymuş kimi hamısı çevrilib ona baxır. Adam doqqazın ağızındakı yarmaça kötüyün üstünə çökür. Ağlından nələr keçir? Kim bilir...

...Çinarlar müdrik qocalar kimi xəyalala dalmışdı. Didik-didik olmuş boz duman sıra dağların böyür-başından hürküb-çəkinmədən arsız-arsız bu xəyal heykəllərinin ətəyi boyu sürünməkdə idi. Dağların bozarmış, tutqun sıfəti tənəylə, qınaqla dolu idi. Başımızı qovzayıb zirvəsini öydüyümüz, boyunu oxşadığımız, yerindəcə qayım-qayım durmuş "qüdrətdən, səngərdən qalalı dağlar" postda dayanmış əsgərlər kimi sinə-

sini düşmənə sıpər etmişdi.

Dağlar uzaqdaydı...

Dağların boynuna dolanan ciğirin ayaqları budanmışdı. O səmtə nə əl çatır, nə ün yetirdi. Tarixdə müzəffər yürüşləri və qələbələriylə tanınan Makedoniyalı İsgəndərin adaşı olan bir uşaqla burda rastlaştı. Üzünü qiblə bildiyi uca dağlara tutaraq səsini bir əsim mehə büküb o səmtə yollayırdı. "Qarabağ şikəstəsi" oxuyurdu. Bir qarış sinədən ox kimi sıyrılan bu səs "alma gözlü, qız birçəkli" şahbaz atların kişnərtisinə qərib-səyən dağların yeganə həyanı, simsarı idi... Yağı əlində qalmış oylaqları, zümrüd meşələri, sərt qayaların sinəsindən fiş-qıran çeşmələri, buz bulaqları iç-in-için göynədirdi bu səs... Bu səs onu az qala, öz burulğanında batıracaqdı. Bu zalim balasının özündən, öz səsindən xəbəri yox idi. Bütün varlığı üçuna-uçuna öz səsinin oxu ətrafında fırlanırdı. Oxuya-oxuya: "Alacam qıtasımı!" - deyirdi. Dünya boyda kədər bir damla yaşa dönüb dumdurum gözlərindən yanağı boyu axaraq qəzəbdən qaralan sifətində iz buraxdı, torpağa düşüb yerin sənəsini dağladı.

Bircə qarış boyu ilə yerə-göyə meydan oxuyan bu uşağın içindəki qəzəbdən güc alan səsi sanki dağlara bir az toxtaqlıq verdi. Dağların batıq çıyılṛları dikəldi, köksü qabardı. Pərdə kimi üzünə çəkilən boz dumanı sıyırib dərənin dibinə tulladı. Qiblə yellərinin qanadında dağlara yetişən bu səsin titrək sədası iliklərinəcən işlədi. And kimi səsləndi qulaqlarımızda:

-Sizi xilas edəcəyəm, dağlar, ay dağlar, eheyyyy!...

Kədərli baxışlarını onun üzünə zilləyib danışmağını xatırladı:

-Kənddən çıxanda birdən yadımıza düdü ki, Bozdar həyətdə zəncirə bağlı qalıb...

Gözünün yaşı bəbəklərinə yiğilir. Yol çəkən gözlərini dağlara dikib titrək səslə: - Görəsən necədi Bozdar?.. - deyir.

## *İgidlik zirvəsi*

---

Neçə illər həyət-bacanı, ara-bərəni yad nəzərdən, ilxını, sürüünü canavardan qoruyan qara ağızlı Bozdarın xiffətini çəkirdi balaca... "Boynun da zəncirdə, neyləyəcəksən?"

-Ac qalardı, yad adamın atdığı tikəyə yaxın durmazdı...

Bunu da İsgəndər deyir. Uşağıın başını aldatmaq istədi: - Zəncirini açıb buraxarlar. Onlara it lazım deyil, neynirlər iti?...

Fikri uzaqlardaydı, deyəsən heç dediklərimi də eşitmədi. İçindəki qəzəbin əlində əsir-yesir qalmışdı, bapbalaca canı bu boyda qəzəbi daşıya bilmirdi. Nifrətini canından səsiylə çıxarırdı, yoxsa ortadan iki bölünərdi, çatlayardı. Bir qarış sinədən ox kimi sıyrılan bu səs göy üzünü qana boyamışdı...

İsgəndər səsiylə silahlanmışdı, çünkü hələ avtomata gücü çatmirdı, çox balacayıdı. İstəyirdi səsi doğulduğu yerlərə gedib çatsın. İsgəndərin səsi o torpaqların bir parçası idi, düşmən o səsi işğal edə bilməmişdi. Tankın, topun o səsi almağa gücü çatmamışdı. O səsi dinleyən Qarabağı - Şuşanı, Cıdır düzünü, İsa bulağını görmüş sayıla bilərdi. O səs o yerlərin havası üstə köklənmişdi, o səsdən Qarabağ torpağının ətri gəlirdi. Torpaq səsə çevrilmişdi və işğalçının üstünə ox kimi süzürdü, ona göydən həmlə edirdi.

Bu zalim səs də qanadlanıb uçurdu və ona gullə yetmirdi, o səs nişangaha gəlmirdi, ox kimi gulləni atanın gözünə batırıldı. Şair həm də belə deyirdi: "Allah sürətlə gedən zamanı birdən-birə saxlayıb bizə hər şeyi göstərdi". Gördüklərimiz əbədi olaraq yaddaşımıza yazıldı. Xocalı qətliamını törədənlər cəhənnəmə gedincə cəhənnəm olduğundan da dəhşətli görünəcək. İsgəndər cənnətə gedincə cənnət daha da gözəlləşəcək.

İlk dəfə dünyanın ədalətsizliyi ilə üz-üzə gəlmış bir uşağıın içindəki qəzəbin mənəvi çəkisi böyüklerin nifrətindən on qat artıqdır. Bu nifrət onu haqsızlıqla mübarizədə tərbiyə edir.

## *İgidlik zirvəsi*

Bəzən insanı sevgi yox, nifrət xilas edir. Söhbət birbaşa işğalçıya qarşı nifrətdən gedir. Təcavüzə məruz qalan insanın humanizmi gülünc görünər. Bu məqamda nifrət qaçılmazdır, bu nifrət sənə həqiqəti müdafiə etməyə, haqqı qorumağa, ədaləti bərpa etməyə səsləyir. Məhərrəm müəllim sidq-ürəkdən inanırdı ki, İsgəndərin səsi düşmən tapdağı altında qalmış torpaqlara, lap elə İsgəndərin atasının tikdiyi o evəcən gedib çatır. Bozdar da zəncirini qırıb sevincək o səsə doğru qaçır, o səs sahibinin hardasa lap yaxınlıqda olduğunu bilir.

Məhərrəm müəllim hər həftə xidməti maşını ilə Füzuliyə, Cəbrayıla baş çekir, vətəni qoruyan əsgərlərə yardımalar aparırdı, əsgərlərlə görüşüb söhbətlər aparır, onlarda ruh yüksəkliyi yaradırdı, onları qələbəmizə inandırırdı. Bu yardımaların içində silah-sursatdan tutmuş pal-paltara, ərzağa qədər əsgərə lazımlı olan bütün zəruri əşyalar olurdu. Dəfələrlə ona xəbərdarlıqlar edilmişdi ki, "özünü təhlükəyə atırsan, balaların var, onları yetim qoya bilməzsən, mümkün qədər özünü qoru". Hər dəfə də cavabı eyni olurdu:

"O torpaqları balalarımız üçün qorunmalıyıq. Torpaq dədəbalarımızın bizə əmanətidir, hər birimiz canımız bahasına olsa belə, onu qorunmalıyıq. Orda döyüşənlərin hər biri bizim qardaşımızdır, oğlumuzdur. Biz onların yanında olmalıyıq".

O zaman idi ki, yollarda ləpirlər gülələnirdi, topların mərmisi kimlərinsə eyvanına düşürdü, kəndlər erməni işgalçılari tərəfindən viran qoyulurdu, qəbir qazmağa da vaxt tapılmırıldı, insanlar doğmalarını, əzizlərini dəfn etməyə macal tapmırıldı, həyətlər, bağçalar məzaristana çevrilirdi.

Alnimizə yazılınları başımıza yağan mərmilər pozdu...

O, həmişə evdən işə piyada gəlmiş və yol boyu adamların dərd-səriylə maraqlanır, məsləhətlər verirdi. Üzəri qəğayılı, suları durğun Kür çayının sahilindən keçə-keçə insan taleləri də beynində sıralanırdı. Bir insanın yolu niyə həb-

## *İgidlik zirvəsi*

---

sxanaya düşsün ki? Bir insan niyə Tanrıının verdiyi ömrü məhbəs divarları içində çürütsün? O, dünyaya qurub-yaratmaq üçün gəlmişkən niyə azadlığından olsun? Fikirlər beynini yorduqca Kür çayı əsəblərinə sığal çəkirdi. Onda Kürün dəli-dolu çağları idи və Məhərrəm müəllim Kürün sahilində gərdiş edə-edə verəcəyi qərarlar haqda düşünürdü. O, hansısa səbəbdən cinayət törətmış adama islah olunmaq üçün şans verirdi və verəcəyi qərarın ədalətli olması onun üçün hər şeydən vacib idi, bu, onun dəyişməz prinsipi idi. Heç bir qüvvə onun verəcəyi qərarı dəyişmək iqtidarında deyildi, o, həmişə güclünün deyil, zəifin yanında olmuşdu, ona arxa-dayaq olmağa çalışmışdı, haqlı cəza alan adam da törətdiyi əməlin mahiyyətini dərk edərək ondan razılıq edirdi. Onun tərbiyə metodu, insanda insanı oyatmaq cəhdi heyrətamız idi.

Dünyanın alış-verişindən özünə görə baş çıxara bilirdi. Ağlı kəsəndən elə belə görmüşdü; biri gedir, o biri gəlir. Qış öz vaxtında köçünü sürür, yazın gözəlliyyini yayın qısqanlığı yandırıb külə döndərir. Payız gözünün qorasını axıtmalıdır, çünkü onun qəlbinə sirribilinməz gözü yaşlı mələk hakimdir. Dərdini özü çəkməli, özü öz içindən sovulub talanmalıdır.

O, hər şeyə təbiətin gözüylə baxmağa adət etmişdi. Bununla belə heç də fikirləşmirdi ki, canlı hərəkət, insan fəaliyyətinin nəticəsi sabahın təkrar dönümləri, parlaqlığını itirmiş gözləridir. Bilirdi ki, həyatın əlifbası çarşışmaqla başlayır. Lakin bəzən də elə olur ki, cəsur, mərd adam dünyaya qururla dolu qəlbinin gözü ilə baxdığı, hislərinin diktəsi ilə yazılmış həyat kitabını öz bildiyi kimi oxuduğu üçün qarşısına addımباşı çətinliklər çıxır. Mübarizə aparmağa başlayır və mübarizənin coşqun axınında qaynar həyat sahillərinə doğru yan alır. Səfərbər etdiyi son qüvvəsi və qətiyyəti ümidsizliyin tutqun şəfəqləri altında tükəndiyi vaxt birdən, qəlbinin lahi çağırışı ilə məşum ölümə doğru yönəlir... Fərq etməz, qa-

lib hiss məğlubedilməzdir.

Müharibə qatarı bu illər ərzində getdikcə sürətini dəlicəsinə artıraraq Qarabağın ərazilərinə daxil oldu və sanki yol getməkdən közərmış çarxları uçulub dağılmış Horadizin daş gövdəsinə sancılıb qaldı. Bombardmanın böyür-başını gəmibrəb-dağıtdığı pəncərələri qaralan, küçə qapıları bərk-bərk bağlanmış evlər torpaqdan ucalan tutqun qayalara oxşayındı. Nə addım səsi, nə qapıların taqqıltısı, nə də bir qayda olaraq qonşuların bir-biriylə salamlaşması eşidilmirdi. Hər tərəfə ölü bir səssizlik çökmüşdü. Son günlər şəhəri bürümüş dəhşətli yanğın artıq yavaşımışdı. Buna baxmayaraq havada tüstünün acı tamı qalırdı. Qan qoxuyan qara tüstünün, hisin içindən meydanlar, küçələr yavaş-yavaş aşkara çıxır, yanmış polad gövdəli nəhəng tanklar, sökülbə dağılmış barrikadalar, mərəmilərin deşik-deşik edib daş döşəməyə pərçimlədiyi maşınlar, əyilmiş fənər direkləri, yanıb külə çevrilmiş, hələ isti olan, hələ tüstülənən kərpic qalaqları görünürdü.

Barrikadaların qarşısında və arxasında daş döşəmələrdə, dörd yol ayrıclarında və mərkəzi küçələrin tinində şüşələri sinmiş vitrinlər, pulemyot atəşindən yarısı qopub düşmüş mağaza və dəlləkxana lövhələri, onların yanında bərq vuran çilik-çilik olmuş güzgü qırıntıları, əzik-üzük edilmiş toplar düşüb qalmışdı. Orda-burda sıniq-salxaq velosipedlər, ilan kimi qırılıb qalmış çirkli tənzif kəsikləri, partlayış dalğalarının dağıtdığı maşınlar, orda-burda səkilərə uşub tökülmüş, elə bil ülgüclə kəsilmiş divar qalıqları arasındaki sıniq mebellərin içində, üstünü kərpic tozu basmış, əzilmiş meyit kimi içalatı çıxmış, ağ simləri miskin-miskin ağaran piano. Bu uçunu, dağıntının üstündə - yuxarı mərtəbədə, uçmuş mənzilin divarlarının bir hissəsi qalmışdı. Hisə, quruma bulaşmış düzbucaklı divar kağızlarının üzərində bir az bundan qabaq asılmış fotosəkillərin yeri və tavanda açılmış deşiklərin ara-

## *İgidlik zirvəsi*

---

sindan möcüzə nəticəsində salamat qalmış, hörümçək toruna oxşayan məftillerdən sallanıb yırgalanan və özü də şüşə hörümçəyə bənzətən çılcıraq görünürdü.

Başdan-başa daşdan tikilmiş bu böyük, məşum şəhər bir neçə gün ərzində ölüm sarsıntısı içində alov dişlərini qıçayırlı, sanki tüstü içində qovrulurdu. Şəhər uğuldayır, qaynayır, yanğın içində qic olubmuş kimi qıvrılırdı.

Cəbrayla yol bağlanmışdı, Büyük Mərcanlıya gedə bil-meyəcəkdi. Döyüşlər başlayandan Zərdab-Cəbrayıl yolunu yağır etmişdi. Bir yerdə qərar tuta bilmirdi, canı dədə-baba yurdunda qalmışdı. Tez-tez ordakı dostlarla, tanışlarla əlaqə saxlayırdı. Füzuli Rayon Polis İdarəsinin rəis müavini, polkovnik Asif Məmmədovla tələbə yoldaşı olmuşdular. Hər dəfə Cəbrayla gedəndə yoluştü Füzulidə görüşüb hal-əhval tutur, tələbəlik illərini xatırlayırdılar. Asif müəllim bu bölgədə böyük nüfuz sahibi idi, hamı ona hörmət edir, sayğı göstərirdi. İki dost görüşəndə bir neçə saatlıq dərd-sərlərini unudur, təmiz ab-havalı, gözəl seyrangahlı yerdə tikilmiş kafedə, çinarların sərin kölgəsində məxməri çaydan qurtumlaya-qurtumlaya gənclik xatırələrini bölüşürdülər. Hər ikisi xalq adamı olduğundan günləri sadə camaatın içində keçirdi, onların da qayğıları ilə maraqlanıb dərd-sərlərinə şərik olurdular. Belə məqamlarda yulen yorğunluğu da Məhərrəm müəllimin canından çıxırdı, qayğı, fikir dumani üz-gözündən çəkilirdi. Təbiətin gözəlliyyi tarım çəkilmiş əsəblərinə siğal çəkirdi. Son vaxtlar yuxuları da səksəkəli olmuşdu, yatanda da bəynində gülə səsləri, mərmilərin gurultusu dolaşırırdı.

Hazırkı vəziyyəti müzakirə edib yenidən tələbəlik dövrünə qayıdırıldılar. Saf, təmiz insan olan Məhərrəm çalış-qan tələbə idi. Müəllimlər də, tələbelər də onun xətrini çox istəyirdilər. Xeyrxah, əliaçıq idi. Son tikəsini də dostları ilə bölüşərdi. Evdən gələn pay-püşdən bütün dostlarına pay ver-

## *İgidlik zirvəsi*

məsə, yaxud hamısını başına yiğib bir yerdə yeməsələr rahatlıq tapmazdı. Söz sözü çekirdi, tələbəlik çağlarında başlarına gəlmış macəraları xatırlayıb gülüşürdülər.

-Müharibəni başlayanların Allah evini yıxsın! Çarxımızı çöndərdi, Asudə, rahat yaşayırdıq da. Cavan oğullarımız şəhid olur, ürəyim dözmür, ay Məhərrəm. Camaatin illərlə min bir əziiyyətlə qurub tikdiyi evlərdən onları çıxmaga məcbur edirlər. Törətdikləri əməlləri eşidəndə damarında qanım donur. Bunu heç Allah da götürməz. Vallah, götürməz! - deyə Asif müəllim dərindən ah çəkib sinəsini ovxalayırı.

Hər ikisi cavan idi, ömürlərinin ən qaynar, ən məhsuldar çağlarını yaşayırdılar. Bu yaşda tale onlara dərdin, əzabin hər üzünü göstərdi. Rahat, asudə günlər ömürlərindən qaçaq düşdü, ölümlə, qan-qada ilə üz-üzə qaldılar. Kəndlərin də sanki beli büklüb, dərdli-kədərli qocalara bənzeyirlər. Zəif-zəif közərən bir ümidiñ istisinə qızınırlar. Bu yerlərin bəxtəvər çağlarında ağıllarının ucundan da keçməzdi ki, bir gün torpaqlar qanla suvarılacaq, güllü bağçalar viran qalacaq, adamlar öz dədə-baba yurdundan didərgin düşüb yurdun dörd bir yanına səpələnəcək. Tarixin təkəri geri döñürdü, bir zamanlar babalarının yaşılığı taleyi indi nəvələr təkrar yaşamalı olurdu.

Məhərrəm müəllimlə tələbə dostu olmuş polkovnik tarixin gedisatından yaxşı xəbərdar idilər. Məhərrəm müəllim əsrin əvvəllərində ermənilərin başımıza açdığı oyunlardan, 1918-ci ilin mart qırğıñından yana-yana danışındı:

-Bəs necə oldu ki, biz bu vəhşilikləri unutduq? Erməniləri gətirib süfrəmizin başında oturtduq, ən yaxşı vəzifələri onlar tutdu, ən yaxşı yerlərdə özlərinə bağlı-bağçalı mülklər tikdilər və altdan-altdan bizə qarşı məkrli planlar qurdular, ayağımızın altını qazdılar. Biz isə bütün olmuşları unudub onları özümüzə dost bildik, kirvə tutduq.

## *İgidlik zirvəsi*

---

-Biz həmişə xeyirxah, mərhəmətli olmuşuq, Məhərrəm. Allahtəala bizim milləti bu cür yaradıb. Biz namərdlik nədir bilmərik, düşmənlə də mərd kimi döyüşərik. Amma onlar namərddirlər, xaindirlər. Üzdə özlərini dost kimi göstərirdilər, axırda iç üzləri açıldı. Təsəvvür et, Kremlə Brejnevə bezdirmişdilər ki, Qarabağı bizdən alıb onlara versin. Axırda Brejnev bezib yumruğunu stola çırpıb ki, "xvatit armyanskому şovinizmu!" Bununla da ermənilərin ayağı Kremlən kəsilib. - Polkovnik dostunun sözünə qüvvət verdi.

-Amma sonra Qorbaçovu ələ ala bildilər. Onun hakimiyyətə gəlişi erməni separatçılarının fəallaşmasına səbəb oldu. Raisa ermənilərdən aldığı bahalı sovqatlar və rüşvət müqabiliндə Mişanı onları razi salmağa məcbur elədi. Heydər Əliyev ermənilər üçün, elə Qorbaçovun özü üçün də ən böyük manə iidi, elə buna görə də onu Siyasi Bürodan uzaqlaşdırmağa çalışırdı. Sumqayıt hadisələri Qarabağın Azərbaycandan qoparılmasına güclü təkan verən ilkin vasitələrdən biri kimi düşünülmüşdü. 1987-ci ilin dekabrında Qorbaçov ABŞ-da olarkən erməni elitarası onu əməlli-başlı ələ almışdı. Amerikadakı erməni icması Raisa Qorbaçovaya çox qiymətli rəsm əsərləri və XVII əsr rus əlyazmaları kitabını, bundan əlavə, brilyantla bəzədilmiş qolbağ da hədiyyə etmişdi. Bir il sonra, 1988-ci ilin dekabrında Ermənistanda baş vermiş zəlzələ ilə əlaqədar Yerevana gələn Qorbaçov və xanımı əhali tərəfindən heç də isti qarşılanmadılar. Şüarların birində belə sözlər yazılmışdı: "Raisa, qolbağı qaytar!". Moskvaya qayıdan Qorbaçovlar ailəsi ertəsi gün, sovqatı ABŞ-dan gətirəndən bir il sonra mətbuatda ifşa olunacağından qorxaraq həmin qolbağı təhvil verdi. Təbii ki, qolbağın geri istənilməsinə səbəb iyulda SSRİ Ali Soveti sessiyasının müttəfiq respublika sərhədlərinin və Konstitusiya əsasında müəyyənləşdirilmiş milli ərazi bölgüsünün dəyişdirilməsinin qeyri-mümkünlüyü barədə qə-

## *İgidlik zirvəsi*

---

rar qəbul edilməsi idi. Həmin qərar ermənilərin iddialarını təmin etmirdi. Bundan sonra ermənilər daha da həyətələşdilər. - Məhərrəm müəllim hadisələrin mahiyyyətini açan faktlarla danışındı.

Xalqın coşub-kükərəyən qəzəbi, haqlı etirazı Kremlədə oturanların tükünü də tərpətmirdi. Hər yerdə - kafelərdə, çayxanalarda, elm mərkəzlərində, ziyalı mühitində gedən söhbətlərin mövzusu ancaq Qarabağ idi. Ölkə qaynar bir siyaset qazanına çevrilmişdi, mührəbənin dəli küləkləri Bakını da vururdu. Şəhərin hər yerində hərbi geyimli əsgərlər gözə dəyirdi, hər gün şəhidlər gəlirdi, toyalar bir günün içində yasa çevrilirdi. Bütün bu faciələr Məhərrəm müəllimin rahatlığını, dincliyini əlindən almışdı, hakim kimi hökm verəndə də ürəyinin ritmi Qarabağla döyüñürdü, insan talelərinə daha həssas yanaşırdı, qanun çərvivəsində hökm çıxarsa da məhkum üçün bir işiq yolu, bir ümid közərtisi buraxırdı.

O, insan talelərinə laqeyd yanaşan fəlsəfə kəndirbazlarına həmişə ikrah hissiylə baxırdı. Belələrini o qədər görmüşdü ki. Lazımı məqamlarda onları yerində oturtmağı da bacarırdı, buna onun xarakteri imkan verirdi. Elə bu xüsusiyyətlərinə görə sadə insanlar onu öz doğması kimi, əzizi kimi sevirdi. Zərdab Məhkəməsinin sədri olduğu illərdə o, kimin üçün isə xeyrəxah ata idi, kimin üçün isə arxalana biləcəyi qardaş, bəziləri üçün isə etibarlı dost idi. Zərdab camaati istiqanlıdır, bu kiçik rayonda adamların çoxu bir-birini tanıydı. Onlar ən müxtəlif vasitələrlə adı və qeyri-adi münasibətlərlə bir-birinə bağlı idilər. Məhərrəm müəllim də bu rayonun adamlarına getdikcə daha çox bələd olurdu. İndi Kürün sahilində dayanıb baxışlarını uzaqlara zilləmişdi, fikri işiq sürətilə ulduzlararası boşluqlarda dolaşındı.

"Bir gör ha, nə çox ulduz var dünyada... Onların hərəsi bir dünyadır. Buna biz nəhayətsizlik, sonsuzluq deyirik. Bəşər

## *İgidlik zirvəsi*

---

həyati miqyasında isə həqiqət axtarışı, onu tapmaq, dərk etmək prosesi də belə sonsuz, nəhayətsiz bir prosesdir. İnsan bir ömür boyu həqiqət axtarışındadır, kimi ömrünü həqiqət axtarışlarına sərf edir, kimisi həqiqəti pərdələməyə çalışır, kimisi üçün də bunun heç bir fəqri olmur, sadəcə, hər şeyə biganə qalıb yaşayır özü üçün. Onlardan soruşsan ki, bu həyatın mənası nədir, sən nə üçün, kimin üçün yaşayırsan, bu suala heç bir cavab tapa bilməyəcəklər, eləcə gözlərini döyə-döyə qalacaqlar. Bax, ən qorxulu adamlar onlardır, onlar döyüşdə də fərarilik edəcəklər, onlar hər cür cinayət törətməyə qadirirlər".

O, belələrinə qarşı həmişə amansız olmuşdu. Sərt, prinsipial mövqeyinə görə çoxları ondan çəkinir, ehtiyat edirdi.

Mayor Məmmədov hər dəfə kəndə gələndə sürücünü Düzobada buraxırdı, kəndə doğru gedən maşınlardan birinə minib özünü ata yurduna çatdırırdı. Piyada gəzməkdən, torpağın, dağın havasını ciyərlərinə çəkməkdən sonsuz zövq alırdı, qollarına güc, qüvvət gəlirdi. Arazboyu kəndlərdən keçə-keçə bu yerlərin havasını ciyərlərinə çəkirdi, köksü qabarırdı. Düşünürdü ki, işığın, günəşin bir zərrəsini kim işğal edə bilər? Məgər bu mümkündürmü? Bax, mən indi işığın qoyundayam. Onu bütün varlığıma hopdurmuşam, Araz çayı mənim qəlbimdən axıb keçir. İnsan təbiətin bir parçasıdır, onu heç kim məğlub edə bilməz. Özünü Prometey kimi güclü, qüvvətli hiss edirdi. Zevs Prometeyi odu insanlara bəxş etdiyi üçün cəza olaraq Qafqaz dağlarının zirvəsinə zəncirləmişdi. Zevin qəzəbi Prometeyin iradəsini qıra bilməmişdi, o, gücü xalqdan, sadə insanlardan alırdı. Sonda Prometey qalib gəldi.

Yayın sümük qızdırıran çağdıydi. Dağ, dərə, meşə, bir sözlə, təbiət sərinliyin tamarzısı idi. Vəhşi quşlar, ətəklərindən qurşağınaçan tikanlı kollarla dövrələnmiş, sinəsindən ta ciyinlərinədək mamırla örtülmüş qayaların əcaib dəlmə-deşiklərinə

## *Iğidlik zirvəsi*

---

soxulmuşdu. Araz çayı tövşyür, sanki arxasına baxmadan qaçırdı. Elə bil günəşin onu qaynadıb daşdırı biləcəyindən qorxurdu. Bu qaçdı-qovdu hələ dan yeri söküləndən başlamışdı. Çay qaçıır, günəş qovurdu. Əslində, o, çayı həm mənbəyində, həm də mənsəbində qabaqlayıb öz odlu şəfəqlərini onun suyunda çızmışdırırdı.

Mayor Məmmədov yamacdan enib nəhəng qartal qanadı kimi irəli gərilmiş qaya parçasının kölgə saldığı yerdə dinci ni almaq istədi. Çiçəklərin, otların ətri canına, paltarına hopmuşdu. Əyilib əlini torpağa çəkdi, torpağı ovuclayıb burnuna tutdu, qoxladı. Qəfildən anası üçün nə qədər darıxdığını bütün varlığıyla hiss etdi. İti addımlarla Səfurə ananın görüşünə tələsdi...

\*\*\*\*\*

Hardasa, sıvri dağlardan çox-çox uzaqlarda yaşayıb yaşını unutmuş qocaların "zatıqırıq dünya" dediyi qoca dünyyanın lap o başında bir soyuq sazaq əsdi. Əsə-əsə gəlib dağların ürəyi-nə doldu. Dağlar üzüdü, analar üzüdü, nənələr üzüdü, körpələrin nəfəsi buza döndü, şad-şalayın, qayğısız dünyasına qara buludlar dolaşan uşaqlar da üzüdü. O boyda dünyyanın canına da üzütmə düşdü...

Kənd başını dağın ətəyinə söykəmişdi, adamlar hər gecə canavar sürüsüylə əlbəyaxa olurdu. Elə buna görə də hamısı qurd ürəkli idilər, qorxu-hürkü bilməzdilər. Aşağı məhəllə elat yolunun üstündə durmuşdu. Yol da elə şeydir ki, ordan hər cür adam gəlib keçir: dəlisi də, ağıllısı da, düzü də, əyri si də. Yol qıraqında ki, yaşadın, itsiz ötüşmək mümkün deyil. Müharibədən əvvəl elə ev vardı ki, həyətində iki-üç it dolaşındı. Qulaq cingildədən sakitliyi arabir onların vahiməli hürüşməsi pozurdu. Yarğanlardan asılmış qoca ağacların dolam-dolaşıq kökləri, təpələrin daş yuxusu, meşələrdən ara-sıra eşidilən quş, heyvan səsləri adamı dartıb nağıllar dünyasına

na aparırdı. Hər səhər yuxudan ayılanda bu nağıl dünyası Məhərrəmi qoynuna alırdı. Yuxudan ayılan oğlan bu nağıl dünyasına "əlvida" deyib dərsə yollanırdı. Ziyarat dağından əsən sərin meh ruhunu oxşayırdı. Bu sərin çöl mehi nə qədər təravətli imiş! Bu meh qarşısında münbit, bərəkətli çöllərin yaşlılıqları titrəyir, gümüş kimi ağ otlar xəfif-xəfif dalğalanırdı. Məhərrəm gözünü bu çöllərdən ayıra bilmirdi. Onun lal baxışları bu azad və geniş düzənlərdə qərq olurdu. Bu nəhayətsiz, ucsuz-bucaqsız çöller onu qətiyyən qorxutmurdu, əgər bacarsayıdı, bu yerləri bütünlükə qucaqlar, bağırna basardı. Susuzluqdan ciyəri yananda başı göylərlə əlləşən uca çinarların altında ayaq saxlayıb dincini alır, bulaqların, kəhrizlərin diş göynədən suyundan içirdi. Çöldə həyat canlanmışdı, itlərin hürüşməsi, çobanların çığırışması, qoyun-quzunun mələşməsi, toz qaldıra-qaldıra suya tərəf qaçan atların ayaq tappılıtı, yenicə çatıdan açılmış və çöldə anasını tapmaq üçün vurnuxan dayçaların kişnəməsi bir-birinə qarışmışdı.

...Qalın hasarın o tayından təndir lavaşının ağız sulandıran ətri aləmə yayılırdı. Mayor Məmmədov pay-piyada kənd yoluyla irəlilədikcə illərin o tayında qalmış uşaqlığı kino lenti kimi gözlərinin önündən keçirdi. Araba yolu- böyük yol dil açıb onunla danışındı. O, yola salam verirdi, "hər vaxtin xeyir!" -deyirdi, yollar onu addımlarından tanıydı. Yol da sevincək salamını alıb ötən günləri onun yadına salırdı: "Yadindadırımı, atan Fehruz kişi poçt müdürü olanda səni kəhər atın belinə mindirib ağ çalmalı Ziyarat dağına aparardı. Atın yedəyini çekir, hərdən də çevrilib qürur hissiylə sənə baxırdı: "Qorxmursan?" Sən də balaca əllərinlə yəhərin qasından bərk-bərk yapışib "yox", - deyərdin. Atan da "ay bərəkallah, kişi qorxmaz", - deyirdi.

O bəxtəvər çağlar indi ona yuxu kimi görünürdü. İndi hər yer sükuta dalmışdı, danışan yalnız soyuq külək, sazaq idi. Bir

## *İgidlik zirvəsi*

---

də sırsıra bağlamış məftillər - dirək ayaqları ilə hardansa gəlib harasa gedən məftillər... Bir də tapdandıqca haray-həşir salan qar. Yol yatmış kimi görünürdü. Göy sürüşüb o qədər aşağı düşmüşdü ki, onun duman ətəyi üzünə toxunurdu. Bəlkə də hardasa, ola bilsin, Dağ Tumasın təpəsində günəşin son ziyaları oynaqlaşırdı. Aşağıda duman insanlara günəşi görməyə mane olurdu. Amma bu duman mayor Məmmədovun xəyal dünyasına nüfuz edə bilmirdi, ordakı kadrlarda kəhər atın belində Ziyarata doğru çapan atlı görünürdü, at sanki yeldən qanad almışdı. O, atasının gülümşər, mehriban çöhrəsini xatırlayırdı, atasının dostlarını yadına salmağa çalışırdı. Nağıl danışanlara, xanəndələrə, ümumiyyətlə, danışığı diqqətini cəlb edən bütün adamlara gözlərini zilləyib baxmağı, onların danışığını hafizəsinə həkk etməyi Məhərrəm uşaqlıqdan adət etmişdi. İnsan sifəti ona təbiətin yaratdığı ən gözəl əsər kimi görünürdü. Qocaların qırışlarla örtülmüş üzləri onun üçün hər şeydən cazibəli idi. Onların yanaqlarına və alınlarına həkk olunmuş əyri-üyru qırışlar, solğun gözlər, dalğavari, uzun saqqallar ona çox zaman bütöv bir mənzərə kimi görünürdü. Budur, seyrək ağacları yenicə pöhrələnmiş bir meşəcik... Budur, qara torpağa öz yumşaq xalisını sərmış çəmən... İnsan sifətinin hərəkətlərində və cizgilərində onun üçün bütün bir kainat görünürdü. Kənd yollarında hər daşın altında, hər çəpərin o üzündə, hər bulağın başında bir xatırə yatırdı. Yoldan keçdikcə tanış üzlər, simalar bir-bir gözləri önündə canlanırdı. Bu üzlərdə bir məmnunluq hissi dolaşırdı: "Nə yaxşı bizi yada saldın, ay oğul!"

\*\*\*\*\*

Mayor Məmmədovu Kültəpə deyilən yerdə vurdular. Məzarını Böyük Mərcanlıda qazdırılar. İyirmi yeddi il idi ki, o məzarın gözü yolda idi. İki ciyərparası Adəmlə Xəyyam, könlünün yarı Yeksarə xanım onun ziyarətinə gedə bilmirdilər.

## *İgidlik zirvəsi*

---

Ötən gün xəbər yayıldı ki, səhər müharibə başlayır. Adəm gecəni səksəkə içində yatdı. Ürəyi az qala, köksünü yarıb çıxacaqdı. Səhəri dirigözlü açdı. Yuyunub evdən çıxmağa hazırlanışında diktor qız efirdə göz yaşları içində, səsi titrəyə-titrəyə bu xəbəri oxudu:

"Hörmətli tamaşaçılar! Bu dəqiqələrdə daha bir xəbər alıq. Füzuli rayonunun Qaraxanbəyli, Qərvənd, Kənd Horadiz, Yuxarı Abdulrəhmanlı, Cəbrayıl rayonunun Böyük Mərcanlı və Nüzgar kəndləri işğaldan azad edildi!"

Adəmin hayqırtısı bütün binanı silkələdi:

-Kəndimiz düşməndən azad edildi, ana!!!

Bu, böyük qələbəyə gedən yolun başlanğıcı idi.

## **Ölüm məndən ötrü ölümə getdi**

Bir gülə büküldü ağ köynəyimə,  
Bir naxış üstündən min ilmə getdi.  
Ağlama sevdiyim, ölməmişəm mən,  
Ölüm məndən ötrü ölümə getdi.

Otuz il üzüdüm yorğan- döşəkdə,  
Köksmü şaxtaya- qara gərən mən.  
İndi ürəyimdə ocaq qalayıb,  
Soyuq səngərləri isidirəm mən.

Məni yaralayan, məni yandıran,  
Nə atəş, nə alov, nə də su oldu  
Canımda, qanımda bu illər boyu,  
Çəkdiyim azadlıq ağrısı oldu.

Söykədim üzümü ana torpağı,  
Ağrısı canımdan çıxdı illərin.  
Adını azadlıq çiçəyi qoymam,  
Qan rəngdə açılan qərənfillərin.

Mənim yaralarım sağalıb daha,  
Yuyub köynəyimi qurutmuşam mən.  
Deyirsən unutma dərmanlarını,  
Canımın ağrısın unutmuşam mən.

Ömrün eyvanında yuva qurmuşam,  
Qərib durnalara, qərib quşlara.  
Bahar müjdələri göndərirəm mən,  
Yuvası dağılmış qaranquşlara.

## *İgidlik zirvəsi*

---

İşiq sellərinə gözüm qamaşdı,  
Ulduzlar torpağa səpildi dən- dən.  
Səni sevə- sevə yaşayıram mən,  
Səni sevə- sevə ölürəm vətən

Yazdım öz qanımla öz kimliyimi ,  
Bəlkə bu sevginin öz adıyam mən.  
Mənim ürəyimdə vətən sevgisi,  
Böyük sevgilərin övladıyam mən.

Qorxma, ölmərəm mən bu yaradan,  
Bu ömrü əzəldən sağ almışam mən.  
Yaramı vətənin yaralarına,  
Sarıya- sarıya sağalmışam mən.

Bir gülə büküldü ağ köynəyimə,  
Bir naxış üstündən min ilmə getdi.  
Ağlama sevdiyim ölməmişəm mən,  
Ölüm məndən ötrü ölümə getdi.

## **Bir millətin köynəyinə bükdü anan yuxusunu**

"Balam" deyib yırğaladı süd qoxulu beşiyini,  
Gözlərindən ilmə-ilmə sökdü anan yuxusunu.  
Bir millətin köynəyini gözlərinə çıraq tutub,  
Bir millətin köynəyinə bükdü anan yuxusunu.

Hər gülünə, çıçəyinə, yarpağına balam deyib,  
Balam deyib o dağına, bu dağına balam deyib,  
Sinəsinə qan tökülən torpağına balam deyib,  
Min illərin yaddaşına bükdü anan yuxusunu.

Açılmayan sabahların ağrısını çəkə-çəkə,  
Qara gözlü gecələrə tökdü anan yuxusunu.  
Bir güllənin vətən boyda yarasına ağrı çəkib,  
Şəkil-şəkil səngərlərə çəkdi anan yuxusunu.

Ölümsüzlük nəğmələri bəstələndi əbədiyyə,  
Məşəl etdi gözlərində alovlanan yuxusunu.  
Köynək -köynək bayraq andı dalğalandı,  
O göylərin yaxasına tikdi anan yuxusunu.

Neçə kərə bahar geldi, al geyindi vətən dağı,  
Açıdı cənnət çiçəkləri , xınalandı dağlar-daşlar.  
Bir millətin köynəyinə bükdü anan yuxusunu,  
Bir millətin köynəyində yuva qurdu qaranquşlar.

## Vətənə bağışladın

Ümidimdə doğuldun, gümanımda boy atdın,  
Vətən, boyuna qurban, bu canımda can dedin.  
Boyuna qurban olum, boyu vətən şəhidim,  
Vətən boyda boyunu vətənə qurban dedin.

Səngər-səngər boy atdın, havasından asıldın,  
Yaşadın sevincini, həm yasından asıldın.  
Sərhəddinə hörüldün, səmasından asıldın,  
Sarıdın yaran ilə yarasını Vətənin.

Köksünü sıpər etdin güllələnən torpaqda,  
Ümidimdə ümidi itən gülü bitirdin.  
Güllələnib, üzünə gül ələnən torpaqda  
Sən öz şəhid qanınlı vətən gülü bitirdin.

Torpaq qırmızı geydi, çiçəklədi qan yeri,  
Bu şanlı tarixini göydə yazdı gözlərim.  
Gözlərimdə söküldü gözlədiyim dan yeri,-  
Götürüb məzarını göydə qazdı gözlərim.

Dərdimin dəryasında gecələdi gecələr,  
Dünyamın dünyasında gecələdi gecələr,  
Gözümün aynasında gecələdi gecələr,  
Açılan sabahları mən yarana bağladım.

Bu dünyaya siğmayan sevincini, sevgini  
Ürəyində sevinci bitənə bağışladın.  
Köynəyindən keçirdi Vətən səni əbədi,-  
Sən əbədi ömrünü Vətənə bağışladın.

## Mənim nə haqqım var

Mənim nə haqqım var ölməyə, Vətən!  
Ağrısı canımda gəzir illərin.  
Bircə ümüdini göyərtməmişəm,  
Ahı torpaq üstə göyərənlərin.

Hələ də, hələ də niğaranam mən,  
Hələ də qəlbimdə intizarım var.  
Mənim kipriyimdən asır özünü,  
Hər gecə gördüyüüm qəmli yuxular.

Hələ də əllərim havada qalıb,  
O mənim qəlbimdi qəmdən alışan.  
Adına yazdığını nəğmələrimi  
Hələ də mən sənə oxumamışam.

Səpdim ümidi torpağa dən-dən,  
Hələ də sevincdən ağlamağım var.  
Hələ ana südü, dağ çıçəyini,  
Dərib də yarana bağlamağım var.

Səngər sinəsini öpüb, oxşayıb  
Çiçəkli dərənin, çiçəkli düzün,  
Hər bahar mən sənə gətirəcəyəm  
Şanlı müjdəsini ölümsüzlüyüün.

## **Şuşa**

Şuşa! Ruh bədənə qovuşan kimi,  
Vüsalın can verir Azərbaycana.  
Səninçün köklənib qəlbimin simi,  
Ruhlar müjdə verir Seyyidə, Xana.

Vaqif türbəsindən əl edir bizə,  
Ruhu salamlayır igid əsgəri.  
Xan qızı Natavan çıxıbdır düzə,  
Köksünə sıxıbdır ər oğlu əri.

Uğrunda igidlər can fəda edir,  
Silir torpağından düşmən izini.  
Dikəlir Vətənin qəddi, dikəlir,  
Biz qanla yazırıq zəfər sözünü.

Ürəyim ağaçtək çiçək-ciçəkdi,  
Bu payız çağında ey bahar Şuşam!  
Baxma ki, yolların çəndi, çisəkdi,  
Bu səhər bəxtinə gün doğar, Şuşam!

Bu gün təbiət də döyüşür orda,  
Kəsir bənd-bərəni, bağlayır yolu.  
Təpələr dumanı atır üstündən,  
İgidlərin yolu aydınlıq olur.

Ömrün də dağı var, yal-yamacı var,  
Vaxtin atlarıyla həsrət düzündən  
Keçdik, vüsalına yetdik, Qarabağ,  
Öpdük hər ciçəyin, gülün üzündən.

Ali Baş Komandan xalqa üz tutub  
Müqəddəs savaşdan xəbərlər verir.  
Onun hər sözündə qətiyyət, qürur,  
Sənin haqqın idi bu zəfər! - deyir.

Gözün aydın olsun, Azərbaycanım,  
Gözündə çağlayan sevinc yaşıdır.  
Bu savaş yenilməz Azərbaycanın  
Vətən savaşıdır, haqq savaşıdır!

**Musa Yaqub**

## **Şəhidlərə bahar salamı**

Şəhidlərim!  
Elimizə sızsız gələn  
İlkin bahar nəfəsindən  
Torpağınız isindimi?  
Göyümüzdən durna keçir  
Məzarınız diksindimi?  
Bu sədanın sizə gəlib  
Çatmazından-çatarından  
Salam olsun!  
Göyümüzdən-  
İlkin durna qatarından  
Salam olsun!  
Nanə-nanə gözü dolan bulaqlardan,  
Yasınızı saxlar olan,  
Buludları ağlar olan  
Bu dağlardan salam olsun!

Bənövşələr bu dünyanın  
Həmişə dərdi var bilib,  
Yaza boynubükük gəlib.  
Bu il sizə  
Boynubükük yazımızdan,  
Gözü yaşlı  
O bənövşə çağımızdan,  
O bənövşə qızımızdan  
Salam olsun!

Yaşıl donlu bir qız gəlir,  
Səmənisi qara lentli

## *İgidlik zirvəsi*

---

Əlində gül novruz gəlir-  
Bu il sizə  
Bu qara bayramınızdan  
Salam olsun!  
Qara örtük xonçalarda  
Əriyəcək şamımızdan,  
Uşaqlar yas nədir bilməz-  
Ovcu qızıl yumurtalı  
Balamızdan-hamımızdan  
Salam olsun!

Azadlığın rəmzi kimi  
Coşub-daşan çağımızdan,  
Gedən ömür payınıza  
Qalan ömür payımızdan  
Salam olsun!  
Göz yaşına dönüb getdi  
Ana mehri,baci mehri...  
Lalələrin bağırı qara-  
Güllə yeri-  
Bu il qanlı köynəyiniz açılmadı  
Zəmilərdə lalə-lalə-  
Köynəyiniz o yaralı lalələrdən,  
Üstündəki göz yaşımız  
Jalələrdən  
Ruhunuza salam olsun!  
Bütün çiçək sərgiləri,  
Ağrılıları,sevgiləri  
Sizin olsun,  
Anaların acısında həsrətlənən  
Baharınız mübarəkdir.  
İlk dəfədir çiçək açan  
Məzarınız mübarəkdir!  
Şəhidlərim!

## **Daşlara yazılmış şəhid məktubu**

Mənim əhvalımı soruşma, ana,  
Yalan danışram sən soruşanda.  
Deyirəm rahatdı, abaddı hər yer,  
Şuşa da, Ağdam da, Suqovuşan da.

Cəbhədə gecələr ayrı cür olur,  
Ölüm var hər yarpaq xışlıtsında.  
Hər yanda, hər şeydə ölüm nəfəsi,  
Hetta küləklərin piçiltisində.

Səndən gizlədirəm olub - qalani,  
Qırmızı gül açıb sinəm, demirəm.  
Otlara qan düşür şübhə əvəzinə,  
Bu qanın iyiyəsi mənəm, demirəm.

Bir azdan bir daş da dikələr orda,  
Taxılar o daşa bir dəstə çiçək.  
Burda gələn ölüm qəfildən gəlir,  
Qonur ciyinimizə şahlıq quşu tək.

Bir daş dikələcək qırmızı lentli,  
Kimsə dəsmalını yuyub sərəcək.  
Mənim daş yuxuma orda həmişə,  
Qırmızı yaylıqlı bir qız girəcək.

Bayraqlar, köynəklər qırmızı rəngdə,  
Bura sevgilərin bitdiyi yerdə.  
Ölümü seçdim mən bu qovğalarda,  
Sağ qalmaq şansını Vətənə verdim.

Mən özüm bilirdim bura haradı,  
Bilirdim gəlmışəm hansı niyyətə.  
Anam, salamat qal, Vətən, xoşca qal,  
Daha mən gedirəm əbədiyyətə.

## Ağlama, gəlməsəm də ("*Şəhid məktubları* " silsiləsindən )

Yarpağı saralırmı  
mən əkən ağacların.  
Otları bozarırmı  
gəzdiyim yamacların.

Balıq tutduğum çayın  
suyu azalmış olar.  
Hər meyvədən beş - üçü  
budaqda qalmış olar.

Mən payızı sevirdim,  
fəsillərin içində.  
Qürbət havası vardı  
durnaların köcündə.

Burda döyüşlər gedir,  
ağlama, gəlməsəm də.  
Gedib çatmir salamlar,  
əlimi yelləsəm də.

Elə isteyirəm ki,  
sizi yenə görüm bir.  
Axı, yollar uzaqdı,  
burdan ora görünmür.

## Gedin körpü salın çayların üstdən

("Şəhid məktubları " silsiləsindən)

Bağlandı keçidlər, bağlandı yollar,  
Üfűqə açılan pəncərələr də.  
Dəmir çəpərə də qıfil vuruldu,  
Qapandı gözümdə mənzərələr də.

Bir də kimsə girməz bu qapılardan,  
Bağlandı yuxumun qapıları da.  
Qaldı bu qapısız evdən o yanda,  
Yazın çiçəyi də, qışın qarı da.

Qışda sərçələrə evcik düzəldin,  
Dən səpin həyətdə göyərçinlərə.  
Vurmayıñ sür - sümük gəzən itləri,  
Bir az çörək verin ac pişiklərə.

Gedin bulaq qazın, yol düzəldirin,  
Gedin körpü salın çayların üstdən.  
Yaxşılıq yaşayır, yaxşılıq itmir,  
Adlayır illərin, ayların üstdən.

Yaxşılıq eləyin, asan görünüsün  
Çətin sualların cavabı sizə .  
Hərdənbir məni də xatırlayarlar,  
Rəhmət mənə çatar, savabı sizə .

*İlhamə Dağlı*  
**Vətən savaşı**

Sənin intizarına  
qurban olum, ay ana,  
Gözlərin yollardadır,  
qulağın səksəkədə.

Sənin ağrılarına  
dərman olum, ay ana,  
Oğlun haqqı savaşında  
döyüşür ön cərgədə.

Bu gün Vətən dardadır,  
yollanmışıq cəbhəyə,  
Güçü çatmaz düşmənin  
qəddimizi əyməyə.

Göy titrəyir, yer yanır  
Bu Vətən savaşında.  
Qan yaddaşım oyanır  
Yurdun hər qarışında.

Bayrağında qanının  
Rəngi var şəhidlərin.  
Əsircəməz canını  
Savaşda igidlərin.

Qarabağım, Xan bağım,  
Nigarandır torpağım.  
Şuşanın dağlarına  
Sancılacaq bayrağım.

## *İgidlik zirvəsi*

---

Biz türk oğlu türklərik,  
Sakit yatmış şirlərik.  
Düşmən qoy unutmasın,  
Ona aman vermərik.

Müzəffər, məğrur Ordum  
Vurub keçir sədləri.  
Düşmən çəş-baş qalıbdır,  
Bağlanıb sərhədləri.

Bu gün sən qəhrəmansan,  
İgid oğul anası.  
Dik tut məğrur başını,  
Ey mərd oğul atası.

Sil qəlbindən qüssəni,  
Vida et göz yaşına.  
Sevincin mərmi kimi  
Düşsün düşmən başına.

Düşmən yasa batdıqca  
Sən güləcəksən, Vətən.  
Sən qalib gələcəksən,  
Yüksələcəksən, Vətən!!!

## **Şəhid ətri** **(poema)**

### **PROLOQ**

Gəl, aç yaxasını misralarımın,  
"Qələbə" sözünü qoxla doyunca.  
Zəfər təbəssümü bayraqım üstdən,  
Bu gün əl eyləyir vətən boyunca.

Zəfər köynəyini geyib əyninə,  
Otuz il alnımı üzüdən yollar.  
Bu payız vətənin könlünü alıb,  
Şuşanın alnından öpən oğullar.

Bir misra Natəvan, bir misra Vaqif,  
Silir göz yaşını "Cıdır düzü"ndə.  
Haqqın şərəfinə tonqal çatıbdi,  
Tanrı mələkləri göyün üzündə.

Hünər qoxuludur dağlar, dərələr,  
Şəhid ətri gəlir qayadan, daşdan.  
Ey ulu qeyrətim, gözlərin aydın,  
Üzüağ çıxmışan bu son savaşdan!

Şuşa bələnibdi Şuşa ətrinə,  
Arzu yollarında sökülbədü dan.  
Səni salamlayır vətən torpağı,  
Qələbə müjdəsi verən Komandan!

\*\*\*

Yuxusuz-yuxusuz gecələrimi,  
Səngər dodağınla içmişəm, Vətən.  
Alın yazısını öz əllərimlə,  
Ömrünə-gününə biçmişəm, Vətən.

Sarıdım yaramdan axan qanımla,  
Torpaq yarasını, daş yarasını.  
Götür bu sevgimlə sarı, sən Allah,  
Körpə yanaqlarda yaşı yarasını.

Gümüşü nəğmədi ağaça suların,  
Bir ömür səs olub ona qarışım.  
Sənin daşların da çıçəkmiş, demə,  
Kəpənək-kəpənək qonur baxışım.

Bu can qurbanındır, canımın canı,  
Təzədən doğulmaq isteyir ürək.  
Şah İsmayıł duran sərhədlərində,  
Ömür kirpik-kirpik asılışın gərək.

Bu gün səngərlərin sinəsi üstə,  
Üçrəngli bayraqın eşqi ələnir.  
Oğul qoxusuna, şəhid ətrinə,  
Yaralı torpağın ömrü bələnir.

Hopub Qarabağa Vətən həniri,  
Üzü gölümsəyir torpağın, daşın.  
Silaha sarılan yurd oğulları,  
Tozunu alıbdır ulu yaddaşın.

Qarabağ ətirli arzum çin olub,  
Vətən əsgərinin qolları üstə.  
Eşqim ümid-ümid çicəkləyibdi,  
Qələbə gününün yolları üstə.

Ömrünə ağatlı bir gün yol gəlib,  
Çiçəyi çırtlamaş bu günə bir bax.  
Hər əsgər ürəyi güzgündür, Vətən,  
Səngərdən asılmış güzgünə bir bax.

1

Qeyrət ətirlidir qartal baxışın,  
Öpür yarasını torpağın, daşın.  
Keçdiyin yol kimi uludur yasın,  
Şuşanı Vətənə döndərən oğul!

Həsrətli gözlərə ümid sərmisən,  
Qəmli könüllərdən dərdi dərmisən.  
Şəhid arzulara salam vermisən,  
Şuşanı Vətənə döndərən oğul!

Sərkərdə əmrini bayraq elədin,  
Qeyrəti ömrünə yaraq elədin.  
Hünər kitabını varaq elədin,  
Şuşanı Vətənə döndərən oğul!

Şəhidlik qoxuyur döyüş yolları,  
Zəfər soraqlıdır dönüş yolları.  
Şuşaya qovuşdu görüş yolları,  
Şuşanı Vətənə döndərən oğul!

Baxışından yağan bu od, bu hənir,  
Düşmənin başına daş kimi enir.  
Ali Baş Komandan sənə güvənir,  
Şuşanı Vətənə döndərən oğul!

2

Hünər dünyasıdır əsgər həyatı,  
Hər igid cürətin əlindən tutub.  
Əsgərin ən gözəl ərməğanıdır,  
Doğmalıq ətirli bir əlçim məktub.

Hər əsgər aldığı məktub içində,  
Doğma bir insanın duyur səsini.  
Bəzən komandırın əmriylə birgə,  
Məktublar öyrədir dözüm dərsini.

\*\*\*

Əsgər məktubları çıxar yollara,  
Hər məktub bir arzu, ümid daşıyar.  
Əsgər məktubunun varaqlarında,  
Bir kovrək, bir həzin sevgi yaşayar.

Əsgər məktubları yollara çıxar,  
Neçə kövrək duygú yetər ünvana.  
Hər gün daşa basar hövsələsini,  
Oğul məktubunu gözləyən ana.

Evə məktub gələr, əsgər məktubu,  
Od qatar oduna doğma ocağı.  
Elə sevinəcək əsgər anası,  
Müjdəli yollara açar qucağı.

Evə məktub gələr, əsgər məktubu,  
Köynəkdən çıxacaq arzu-diləklər.  
Onun hər sözündən, hər cümləsindən,  
Vətən ətri gələr, yurd ətri gələr.

Əsgər məktubunu alıb əlinə,  
Sevincdən kövrələr əsgər anası.  
Dişləyər dodağın bu xoş xəbərdən,  
Qonşu həyətdəki bir su sonası.

Gözləri yol çəkər xatirələrin,  
Mübəhməd duyğulara gün düşəcəkdir.  
İlk görüş yeri tək qonşu çəpəri,  
Xəzif bir həsrətlə üzüyəcəkdir.

Əsgər də səngərdir, səngər də əsgər,  
Hünərin, qeyrətin ünvanıdır bu.  
Bir evin kişilik salnaməsidir,  
Səngərdə yazılmış əsgər məktubu.

\*\*\*

Səsindən güc alıb Baş Komandanın,  
Vətən əsgərinin yazdığı məktub.  
İnam qoxuludu, hünər ətirli,  
Qeyrətin köksünə baslığı məktub.

Əsgər məktubunu deyirəm, bəzən,  
Ucadan oxumaq gərəkdir, Vətən.  
Sevinclə əlimə aldığım məktub,  
Bir parça kağız yox, ürəkdir, Vətən.

Qələbə ünvanlı, zəfər soraqlı,  
Səngərlər bir şanlı məktubdur, Vətən!  
Qartal caynağıtək hər bir cümləsi  
Qeyrətin əlindən tutubdur, Vətən!

3

Bir oğlun dönmədi döyüşdən bu gün,  
Torpağın bir ovuc isindi, Vətən.  
Bir çopur daşında qançıçəklədi,  
Yaddaşın bir yarpaq diksindi, Vətən.

Bir oğlun dönmədi döyüşdən bu gün,  
Bir alın yazısı torpağa düşdü.  
Qorqud qopuzunda əridi bir tel,  
Səngərdə bir əsgər yeri üzündü.

Bir oğlun dönmədi döyüşdən bu gün,  
Şəhid ətri gəldi "oğul" sözündən.  
Göy üzü əyildi bir ana kimi,  
Böyük bir hünərin öpdü gözündən.

Bir oğlun dönmədi döyüşdən bu gün,  
Yaddaşı kişnədi ulu yaddaşın.  
Oğul cəsarəti, oğul hünəri  
Keçdi köynəyindən torpağın, daşın.

Bir oğlun dönmədi döyüşdən bu gün,  
Yıxıldı torpağa bir döyüş yolu.  
Dişini-dişinə sıxıbdır qisas,  
Zəfər yollarının gözləri dolub.

Bir oğlun dönmədi döyüşdən bu gün,  
Hünərvər ömrünün yolları döndü.  
Səsini kəsməyə Səhl Sumbatın, -  
Babəkin kəsilmiş qolları döndü.

Bir oğlun dönmədi döyüşdən bu gün,  
Torpağın bir boy da ucaldı, Vətən.  
Bir ana dilində "oğul" kəlməsi  
Sənin yaşın qədər qocaldı, Vətən.

Bir oğlun dönmədi döyüşdən bu gün,  
Yenə varaqlandı hünər kitabı.  
Döyük nəgmələri çıxıb yollara,  
Qarışıb yuxusu dözümün, tabın.

Bir oğlun dönmədi döyüşdən bu gün,  
Bir döyük nəgməsi söndü dodaqda.  
Bir haray əlini açıb göylərə,  
Dolaşır hələ də dərədə, dağda.

Bir oğlun dönmədi döyüşdən, Vətən,  
Köksündə gülələr alışdı köz-köz.  
Bir ata ürəyi çat verdi sanki,  
Bir ana dilində çılikləndi söz.

Bir oğlun dönmədi döyüşdən, Vətən,  
Yudu yollarmı gülə yağışı.  
Hünərvər döyüşçü cəsarətindən,  
Çiçəklədi yurdun ulu yaddası.

Bir oğlun dönmədi döyüşdən, Vətən,  
Dağlarda qeyrətin şimşəyi çaxdı.  
Gün doğdu alnına qəhrəmanlığın,  
Hünər səngər-səngər torpağa yağıdı.

Bir oğlun dönmədi döyüşdən, Vətən,  
Yenə qanad açdı bir şəhid adı.  
Güllə yağışında bir döyüşcünün  
Əbədi bir döyüş yolu başladı.

Bir oğlun dönmədi döyüşdən, Vətən,  
Döyüş nəğməsinə bələndi çöllər.  
Mübarək şəhidlik ətrini yaydı,  
Torpağın alnından öpdükçə yellər.

Bir oğlun dönmədi döyüşdən, Vətən,  
Böyük hünərinin sorağı döndü.  
Keçdi qapısından ölümsüzlüyün,  
Əlində şəhidlik bayrağı döndü.

Bir oğlun dönmədi döyüşdən, Vətən,  
Qaraltdı ömrünü qarı düşmənin.  
Hər cəsur əsgərin addım səsindən,  
Səngərdə çatlayır bağrı düşmənin.

Bir oğlun dönmədi döyüşdən, Vətən,  
Bir qarış torpağın səbri üzüyür.  
Tanrı dərgahında duran şəhidin,  
Hələ qazılmamış qəbri üzüyür.

Bir oğlun dönmədi döyüşdən, Vətən,  
Səngərə sığmadı hünərin sözü.  
Qələbə günləri yaxındır deyə,  
Dikilib yollara ümidin gözü.

Bir oğlun dönmədi döyüşdən, Vətən,  
Torpağı isitdi qeyrətin səsi.  
Baxıb cürətinə ər oğlu ərin  
Heyrətdən ucaldı heyrətin səsi.

Bir oğlun dönmədi döyüşdən, Vətən,  
Qisas zəngi çaldı köksündə ürək.  
Tarixə bir hünər tarixi yazdı,  
Heyrətdən qaşını çatıbdır fələk.

Bir oğlun dönmədi döyüşdən, Vətən,  
Hünərin, cürətin gözləri gülür.  
Yağır şəhidliyin qeyrət işığı,  
Dağların qımışır, düzlərin gülür.

Bir oğlun dönmədi döyüşdən, Vətən,  
Gün kimi parladı döyüşçü andı.  
Böyük Qələbənin yolları üstə,  
Ümidin, inamın işığı yandı.

Bir oğlun dönmədi döyüşdən bu gün,  
Şəhidlik andını bağırna basdı.  
Döyük meydanında ürək qaniyla  
Sənə sevgisini torpağa yazdı.

Bir oğlun dönmədi döyüşdən bu gün,  
Ümid əllərini çırpdı dizinə.  
Damarı kəsildi cığırın, yolun,  
Sanki qan çı�ındı bəxt dənizinə.

Bir oğlun dönmədi döyüşdən, Vətən,  
Qol-boyun olubdur torpaqla, daşla.  
Bir oğlun əbədi döyüşlərdədir,  
Onun hünərini durub qarşıla.

## **Epiloq**

Qurbanam bu şəhid ətirli yurda,  
Boyuna yaraşır şan da, qürur da.  
Ölümün boğazı quruyub burda,  
Cənnətə yol gedən ulu köçəm mən,  
İki min yeddi yüz səksən üçəm mən!

Əyil, bu torpağı bir misra qoxla,  
Həsrətin, kədərin gözünü oxla.  
Toxun bu sevincə, əlinlə yoxla,  
Savaş meydanında onu içən - mən,  
İki min yeddi yüz səksən üçəm mən!

Oxu alnímdakı şəhli yazını,  
Nakam arzuların dur, çək nazını.  
Torpaq, bu sevgimin aç yaxasını,  
Kaş sənin könlündən bir də keçəm mən,  
İki min yeddi yüz səksən üçəm mən!

Vətən, şəhidgözlü dərdim mübarək,  
Şəhadət bağından dərdim, mübarək!  
Torpağın üstünə sərdim, mübarək!  
Alınmış qisasam, ulu özəm mən,  
İki min yeddi yüz səksən üçəm mən!

## **Şuşada dayanan zəfər**

Yoxdur dağının alçağı,  
Ucalı səni gözləyir.  
Tanimaza gözü sənə,  
Acalı səni gözləyir.

Canımdan qan uman qardaş,  
Dörd yanımız duman, qardaş.  
Yumruğunu yuman, qardaş-  
Bacılı səni gözləyir.

Qurulub, eli qurulu,  
Balının üstü arılı.  
Qol-boyun olub qarlı,  
Qocalı səni gözləyir.

Çən, dumana bürünürsən,  
Dağda, daşda sürüñürsən.  
Elə şirin görünürsən,  
Acılı səni gözləyir.

Yuxudan oyanan zəfər,  
Sevincə boyanan zəfər,  
Şuşada dayanan zəfər,  
Xocalı səni gözləyir!

*İltimas Səmimi*

**Bu gün vətən göyləri nur alır  
bayraqımdan**

Qəlbimdə zəfər eşqi, üzümdə xoş təbəssüm,  
Ruhum coşgum bir ümman sığışmiram cahana.  
Dünən həsrət çəkənlər, bu gün bayram içində,  
Yeni günəş doğulub doğma Azərbaycana.  
Ruhum coşgum bir ümman sığışmiram cahana.

Dünən düşmən səddini yarib keçən ərənlər,  
Bu gün qəhrəman kimi anılır ehtiramla.  
Bəxtimizə yazılan bu da bir xoş səadət,  
Millətim meydanlara yeriyir izdihamla.  
Bu gün qəhrəman kimi anılır ehtiramla.

Vətənin qalib oğu, səsin göylər titrədir,  
O sərt baxışlarında Xətainin qüdrəti.  
Zaman -zaman igidlər yetirib ana torpaq,  
Damarlarda qaynayı Babəkin cəsarəti.  
O sərt baxışlarında Xətainin qüdrəti.

Üstümüzə nur saçan Cavad xanın ruhudur,  
Bitdi acı intizar daha sızlamaz ürək.  
Qranit qaya kimi Poladım, Mübarizim,  
Sizdən gələn nəsillər dastanlar söyləyəcək.  
Bitdi acı intizar daha sızlamaz ürək.

Qəlbində yurd sevgisi, Qarabağ məhəbbəti,  
Xatırlanar qürurla mərd oğullar hər zaman.  
Əbədi qalib kimi şanlı tarix yazanlar,  
Döyüşlərdə can qoyan hər əsgər bir qəhrəman.  
Xatırlanar qürurla mərd oğullar hər zaman.

Dünən köz-köz yanırkı hicrandan fəqət içim,  
Dünən köçkün harayı intiqam isteyirdi.  
Dünən Xocalı dərdi, dünən Şuşa həsrəti.  
Dünən yurdum işgalda düşmənlər qan deyirdi.  
Dünən köçkün harayı intiqam isteyirdi.

Bu gün qalib xalqımın ürəyində iftixar,  
Bu gün vətən göyləri nur alır bayraqımdan.  
Bu gün bu kainatın Günəşi Odlar yurdum,  
Ulduzlar ilham alır bu doğma torpağımdan.  
Bu gün vətən göyləri nur alır bayraqımdan.

Üstümüzə nur saçan Cavad xanın ruhudur,  
Bitdi acı intizar daha sızlamaz ürək.  
Qranit qaya kimi Poladım, Mübarizim,  
Sizdən gələn nəsillər dastanlar söyləyəcək.  
Bitdi acı intizar daha sızlamaz ürək.

## Səninlədir qələbə, dəniz kimi çalxalan

Vətən sevdalıları hər uğruna sevinər,  
Andı vətən torpağı, amalı şanlı zəfər.  
Qəzəbindən, igidim, yer də -göy də titrəyər,  
Səni gələn nəsillər xatırlayar hər zaman.  
Səninlədir qələbə dəniz kimi çalxalan.

Vətən sevən ər oğul gərək canından keçə,  
Öpə yurdun daşını, torpağına an içə.  
Sən düşmənə göz dağı düşmən dözməz bu gücə.  
Döyüşlərə atılan mərd oğullar qəhrəman.  
Səninlədir qələbə dəniz kimi çalxalan.

Bu millət zəfər deyib gözləyirdi yolunu,  
Şuşa hünər bayraqı bu da hicranın sonu,  
Bağrına basıb öpər vətən qalib oğlunu.  
Qalib çıxdın sən fəqət hər ağır imtahandan.  
Səninlədir qələbə dəniz kimi çalxalan.

Sınaqlada dadına yetişəcək Yaradan,  
Komandanın əmrinə qaya çapan, daş yaran,  
Düşmənin qabağında hər an dağ tək dayanan.  
Doğma Qarabağını qarış -qarış dolanan.  
Səninlədir qələbə dəniz kimi çalxalan.

Fəqət göylər qədərdir vətənə məhəbbətin,  
Bu da bir şanlı tarix həddi yoxdur şöhrətin,  
Baş qaldıra yerindən düşmənlər bir də çətin.  
Canına qorxu salan, ürəyinə dağ vuran.  
Səninlədir qələbə dəniz kimi çalxalan.

Hünərindən bilinir Mübarizsən, Poladsan,  
Hər qəlbdə çiçəklənən arzulara qanadsan.  
Silah tutan əlinlə yeni tarix yaratsan,  
Yumruq kimi bir olan millətinə arxalan.  
Səninlədir qələbə dəniz kimi çalxalan.

Doğru yolun yolcusu yurdu qeyrət bilənim,  
Ürəyi yurd eşq ilə çırpinan türküm mənim.  
Hünərlənə göylərə yüksələcək vətənim,  
Əgidədən dönməyən amalından güc alan.  
Səninlədir qələbə dəniz kimi çalxalan.

Çalxalan hünərini qoy görsün yağı düşmən,  
Sən saçından dirnağa yurda bağlı igidsən.  
Öz qəhrəman oğlunu unudarmı heç vətən,  
Sən ey zəfər aşiqi ürəyində xoş güman.  
Səninlədir qələbə dəniz kimi çalxalan.

Bu şanlı qələbəyə sevinirəm ürəkdən,  
Gücmü Şah Xətahidən, sücaətim Babəkdən.  
Belə igid böyüdüb anam məni bələkdən,  
Amalından dönməyən silahdaşımsan hər an.  
Səninlədir qələbə dəniz kimi çalxalan.

## **İgidlərin yaşasın**

Tarixə nəzər salıb xatırla o anları,  
Gör neçə qəhrəmanın, gör neçə igidin var.  
Məsləkindən dönmədi sənin mərd oğulların,  
Son anda vətən deyib silaha sarıldılar.  
Qələbəni qazanan igidlərin yaşasın.

Vətən, yaxşı bilirsən kimlərdir səni sevən,  
Kimlər canından keçib o ağır imtahanda.  
Ölümündən qorxmayan döyüşlərə atıldı,  
Kimin kim olduğunu göstərdi, həm zaman da.  
Qələbəni qazanan igidlərin yaşasın.

Güvən mərd oğullara qoymadı darda səni,  
Yardıclar bircə an da düşmən istikamları.  
Ürəyində, ruhunda sənə sevgisi olan.  
O nəmli gözlərindən sildilər intizarı.  
Qələbəni qazanan igidlərin yaşasın.

Meydan ver igidlərə, meydan ver ərənlərə,  
Qoymazlar bircə an da çətində, darda səni.  
Bayraqına and içən ər oğullar dayağın,  
Mübarizlər diyarı, poladların məskəni.  
Qələbəni qazanan igidlərin yaşasın.

Dildə vətən deyənin, dili yorulmaq bilmir,  
Canından keçənlərə qucaq açdırın sən fəqət.  
Yenə həmən vətənsən mərd oğullar gözündə,  
Ürəyində xoş arzu, bir də sonsuz məhəbbət.  
Qələbəni qazanan igidlərin yaşasın.

**"İgidlik zirvəsi"**

*Vətən müharibəsinin şəhid və qazilərin qəhrəmanlıqları gənclərə tanıdılacaq...*

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə "Qayğı və Himayə" Xeyriyyə Fondu fevralın əvvəlindən "İgidlik zirvəsi": Vətən müharibəsinin şəhid və qazilərin qəhrəmanlıqlarının gənclər arasında tanıtımı" layihəsinin icrasına başlayıb.

1 fevral - 1 may 2022-ci il tarixlərində, 3 ay müddətində həyata keçirilməsi planlaşdırılan layihə zamanı Qarabağdakı möhtəşəm Qəlebəmiz ilə bitən 44 günlük II Vətən müharibəsində igidlik göstərənlərin qəhəmanlıqları fərqli formalarda - innovativ-kreativ təbliğat və tanıtım tədbirləri vasitəsi ilə gənclərə çatdırılması nəzərdə tutulub.

"Qayğı və Himayə" Xeyriyyə Fonduun və "İgidlik zirvəsi": Vətən müharibəsinin şəhid və qazilərin qəhrəmanlıqlarının gənclər arasında tanıtımı" layihəsinin rəhbəri, tanınmış şairə-publisit Gülayə Rzayeva mətbuat üçün açıqlamasında bildirib ki, maraqlı fəaliyyət növləri ilə qəhrəmanlıq tariximi zi əbədiləşdirmək niyyətindədirlər:

"Layihəmiz ənənəvi - klassik yazı və yeni vizual formaları sintez etməklə, gələcəyin əsgərləri sayılan məktəbli, tələbə, yeniyetmə və gənclər arasında hərbi-vətənpərvərlik, Vətən uğrunda canından keçmək kimi müqəddəs hissləri aşılıyan, hər iki Vətən müharibəsində igidlik göstərənlərin qəhrəmanlıqlarını gələcək nəsillərə tanıtmağa yönəlib. Bu istiqamətdə ənnənəvi və yeni metodlardan yararlanmaqla, şəhidlik və qazilik zirvəsinə qalxmış övladlarımızın, eləcə də Qalib Müzəffər Ordu və Ali Baş Komandanın əbədi-vizual obrazla-

## *İgidlik zirvəsi*

---

rını özündə birləşdirən əsərlərin kağız və elektron formada nəşri, tanıtımı, yayımı nəzərdə tutulur. Paralel olaraq Internet resurslarında yayımlanacaq, daimi qalacaq vizual / virtual məhsullar, 4 onlayn TV veriliş, yeni mediada gedəcək virtual məhsullar yaratmaq, eləcə də sosial şəbəkələr, yeni media, saytlar, İKT imkanlarından bəhrələnməklə, gənc nəslin qəbul etdiyi formatlara uyğun fəaliyyətlərlə tanıtım aksiyalarını təşkil etməyi düşünürük.

Ədəbi müsabiqə keçirməklə müxtəlif yaradıcı insanları Vətən qarşısında qəhrəmanlıq, müharibə iştirakçılarına ehtiram və Qarabağın dirçəlişi məsələləri mövzusunda dövlətə yardımçı ola biləcək, müxtəlif sahələrə aid milli ruhlu peşəkarların yetişdirilməsinə həvəsləndirəcək əsərləri yazmağa motivə edilməsi nəzərdə tutulur. Sonda da kağız kitab və onun elektron variantı gənclər arasında yayımlanacaq, TV proqramlar, yeni media məhsulları vasitəsi ilə vətənpərvərlik təbliğ olunacaq.

Post-müharibə dövrlərində müəyyən icimai-psixoloji boşluq, mənəvi-ruhu böhranlar baş alıb gedir. Azərbaycan cəmiyyətini və ölkəmizi bunun zərərli təsirlərindən qorumaq, mərhələləi şəkiləd sosial-məişət problemləri həll olunan hərbiçilərin radikal daxili və xarici qüvvələrin təsirinə düşməmələri üçün onların Vətən qarşısındaki rəşadətli qəhrəmanlıqları siyasi-mənəvi ideologiya səviyyəsində təbliğ olunmalıdır. Şəhidlər və qazılər, qəhrəmanlarımızın hər zaman xalq, Vətən üçün gərəkli olmaları təbliğ edilməli, onların möhtəşəm qələbələri ideoloji texnologiya vasitəsinə çevrilməsi üçün kreati-innovativ formalarda uşaqlara, yeniyetmələrə, gənclərə, gələcək nəsillərə tanıldımlarıdır.

Gənc nəsil Vətən üçün fədəkarlıq göstərilməsinin başqa formaları üçün - Qarabağa qayıdış, o torpaqlarımızın dirçəldilməsi, ümumiyyətlə ölkəmizin sivil inkişafı üçün həvəsləndi-

## *İgidlik zirvəsi*

---

rilmeli, qəhrəmanlığın meydanının artıq dünya arenasında Azərbaycanın tanıdılması üçün intellektini, yaradıcı təxəyyülünü, kreativ imkanlarını ortaya qoyulması həvəsləndirilməlidir. Sadalanan məsələlərdə yaradıcı şəxslərin əsərlərini özündə toplayan müsabiqə və nəticəsi olaraq kitabın çapı, yayılması, vizual məhsullarda fikirlərinin çatdırılması, virtual formada debat və kampaniyaların təşkili xüsusi önəm kəsb edir.

Hərbi-vətənpərvərlik, qəhrəmanlıq istiqamətində bir çox məsələlərdə fərqli düşünən sağlamfikirli yaradıcı şəxslərin müxtəlif janrda əsərlərini yaranmasını həvəsləndirən ədəbi-mədəni müsabiqə və onun nəticəsi olaraq ayrıca kağız/elektron kitabın çapı, təqdimati ilə yanaçı onlayn TV-də canlı tele-debatların - vizual məhsulların çəkilməsi, yerləşdirilməsi, müxtəlif tanınmış şəxslərin mövzu ilə bağlı fərqli fikirlərinin cəmiyyətə, xüsusən yeni nəslin nümayəndələrinə çatdırılması, ən yeni nəslin nümayəndələrinin qəbul etdiyi virtual formada debat və kampaniyaların təşkili xüsusi önəm kəsb edir.

Vətənpərvərliyin zirvəsi sayılan müharibə qəhrəmanlarının işıqlı obrazlarını həm çağdaş humanitar düşüncəmizdə, həm ədəbiyyatımızda, həm milli-mənəvi ideologiyamızda, həm də Internet resurslarımızda yaratmaqla, gənc nəsilə tanıtmaqla, davamlı təbliğat aparmaqla dövlətimizin bu sahədə apardığı siyasətə dəstək durmaq üçün fəaliyyətlər həyata keçirilməsi nəzərdə tutulur.

Hazırlanan vizual-virtual, ədəbi məhsulların Internetdə yerləşdirməklə daha çox şəxsi əhatələməyi, açıq istifadəyə verməyi, onların virtual sərgisini təşkil etməyi, müxtəlif formatlı vizual-virtual məhsullar hazırlayaraq videopaylaşım platformaları və Internet TV-lərdə yaymayı, mütaliyə meyilli intellektual, yüksək estetik dəyərlərə meyilli hərbiçi nəslinin formalaşmasına yardımçı olmayı qarşışıya məqsəd qoyulub.

## *İgidlik zirvəsi*

---

Real tanıtım tədbiri, eləcə də sosial şəbəkələrdə yaradılacaq resurslarda - səhifələrdə virtual fəaliyyətləri dəstəkləməklə, Internet, sosial şəbəkələr, kitablar, onlayn TV məhsullar vasitəsilə yeniyetmə və gənclər arasında vətənpərvərliyin kreativ təbliği üçün "İgidlik zirvəsi" Internet resursu - sosial şəbəkələrdə virtual fəaliyyətlər, neo-vətənpərvərlik mədəniyyətinin formalaşdırılması əsas prioritet istiqamətlərdir.

Şəhidlik, hərbi-vətənpərvərlik, müharibə, qələbə kimi mövzularda ədəbi-sənət müsabiqəsinin təşkili, şair, yazıçı, publisit və bloqerlərin bu janrda yeni əsərlərin yaratmağa iştirakını təşviqi əsas görülsi işlərimizin sırasındadır. Elektron resurslarda hərbi-vətənpərvərlik əsrlərindən ibarət yazıların yayımı, şəhid və qazilərin igidliklərini əbədiləşdirən almanaxın kağız formada nəşri, bu mövzu qəhrəmanlarını - şəhid və qazilərin igidliklərini əbədiləşdirən toplunun elektron formatda yayına hazırlanması, Internetdə yerləşdirmək, istifadəçilərin, xüsusən də gənclərin, tələbələrin, əsgərlərin istifadəsinə vermək fikrindəyik. Yeni İKT formatlarında - vizual, yəni teledebat janrında 4 buraxılış onlayn TV veriliş çekilişləri, montajı və yayımı, sosial şəbəkələrdə virtual aksiya, görüş, tədbirlərin keçirilməsi, virtual formatlarda foto-video, sosial media janrlarında virtual-elektron məhsullarında orta məktəbin şagirdlərini, peşə məktəblərinin tələbələrini, həmcinin, gənclər və hərb sənəti ilə maraqlananların istifadəsinə verməyi nəzərdə tutmuşuq. Internetdə - Feysbukda "İgidlik zirvəsi" sosial vətənpərvərlik şəbəkə resursunu yaratmaq və orada nəşr, vizual-virtual məhsulların elektron yayımını ardıcıl aparmaq, e-kitab və rəqəmsal məhsulların e-sərgisini keçirmək də planımıza daxildir.

Gənclər arasında hərb sənətinə marağın artırmaq, hərbi-vətənpərvərlik, milli-mənəvi dəyərlər üstünlük verən, intellektual hərbiçilərin və peşəkarların formalaşmasına təkan verən

## *İgidlik zirvəsi*

---

tanıtım və təbliğatın aparılması, gənc əsgərlərə, hərbiçilərə İKT bilgilərinin, yeni virtual oxu və e-yazı mədəniyyəti, bilik və bacarıqlarını aşılamaq, almanaxın virtual-vizual məhsulların təqdimat mərasimini keçirmək, İnternet, Feysbuk, Tvviter, Instaqram, TikTok və Youtube və b. şəbəkələrdə bu istiqamətdə fəaliyyətlərin dəsteklənməsi, gənclərin, yeniyetmələrin, əsgərlərin intellektual səviyyəsini yüksəltmək üçün layihənin davamlığını təşkil etmək əsas məqsədlərimizdəndir.

Şəhid ailə üzvləri, anaları, qazilər, hərbiçilər, gələcəkdə vətən qarşısında müqəddəs borcunu yerinə yetirəcək yeniyetmələr, gənclər, tələbələr, əsgərlər, hərbi-vətənpərvərlik mövzusunda yazan yazıçılar, şairlər, publistlər, bloqerlər, KİV nümayəmndələri, TV və İnternet mütəxəssisləri layihədən faydalana bilərlər. İnternet və sosial şəbəkələr vasitəsilə bütün respublikanı, eləcə də dünyada yaşayan yeni nəsil soydaşlarımızı əhatə etmək mümkündür. Azərbaycanda və xaricdə yaşayan məktəblilər, yeniyetmələr, gənclər, tədqiqatçılar, gələcəyin əsgəri və hərbiçisi olan gənclər, yaradıcılıq qabiliyyətlərinin və təhsil imkanlarının artırılmasına alternativ - elektron təhsil vasitəsilə çalışanlar, İnternet istifadəçiləri, kitabxanaçılar, yazıçılar, e-kitab yayımçıları müəllimlər və layihəmizin əsas hədəf qrupları sayılırlar..."

Layihənin gözlənilən nəticələr, onların qiymətləndirilmə meyarları və davamlılığı haqqında da məlumat verən G.Rzayeva aşağıdakılardır qeyd edib:

"Şəhidlik, hərbi-vətənpərvərlik, müharibə qələbəsi, kimi mövzularda ədəbi-sənət müsabiqəsi keçiriləcək, yaradıcı insanlar orda iştirak edəcək. Müxtəlif nəsil şair, yazıçı, publisit və bloqerlərin bu janrda yeni ədəbi əsərlər yaratmağa iştirakını təşviq olunacaq, fərqli janrlarda yeni vətənpərvərlik əsərləri yazılıcaq, yayılacaq. İnternet və müxtəlif elektron resurslarda hərbi-vətənpərvərlik mövzusu gündəmə gətiri-

## *İgidlik zirvəsi*

---

ləcək, şəhidlik, qazilik, qələbə mövzulu əsərlərdən ibarət bölmülər yaradılacaq. Müharibə, şəhid və qazilərin igidliklərini əbədiləşdirən əsərlərdən ibarət Almanaxın kağız formada nəşr olunacaq, təqdimatı keçiriləcək, onların ailə üzvləri mənəvi cəhətdən dəstəklənəcək. Milli-mənəvi dəyərlər, vətənpərvərlik, qəhrəmanlarını - şəhid və qazilərin igidliklərini əbədiləşdirən toplunun elektron formatda nəşrə hazırlanacaq, Internetdə azad yayılacaq, istifadəçilərin, xüsusən də gənclərin, tələbələrin, əsgərlərin istifadəsinə veriləcək. Yeni İKT formatlarında - vizual, yəni teledebat janrında 4 buraxılış onlayn TV veriliş çəkiləcək yayımı daimi təşkil olunacaq. Sosial şəbəkələrdə virtual aksiya, görüş, tədbirlərin keçiriləcək, şəbəkədə yayılacaq. Virtual formatlarda foto-video, sosial media janrlarında virtual-elektron məhsulları orta məktəbin şagirdlərini, peşə məktəblərinin tələbələrini, həmçinin, gənclər və hərb sənəti ilə maraqlananların istifadəsinə veriləcək. Internetdə - Feysbukda "İgidlik zirvəsi" sosial vətənpərvərlik şəbəkə resursunu yaradılacaq və orada nəşr, vizual-virtual məhsulların elektron yayımını ardıcıl aparılacaq, e-kitab və rəqəmsal nəşrlərin e-sərgisini keçiriləcək. Gənclər arasında hərb sənətinə marağın artırmaq, hərbi-vətənpərvərlik, milli-mənəvi dəyərlər üstünlük verən, Qarabağ torpaqlarımızı azad etmək üçün intellektual hərbiçilərin və peşəkarların formallaşmasına təkan verən tanıtım və təbliğat aparılacaq. Gənc əsgərlərə, hərbiçilərə İKT bilgilərinin, yeni virtual oxu və e-yazı mədəniyyəti, bilik və bacarıqlarını aşılanacaq. Nəşr olunacaq kitabın, virtual-virtual məhsulların təqdimat mərasimi keçiriləcək. Internet, Feysbuk, Tvviter, İnstogram, TikTok və Youtube və b. şəbəkələrdə bu istiqamətdə fəaliyyətlərin dəstəklənəcək, gənclərin, yeniyetmələrin, əsgərlərin intellektual səviyyəsini yüksəltmək üçün layihənin davamlığı təşkil olunacaq. Ənənəvi - yazılı, elektron, virtual KİV-də ardıcıl

## ***Iğidlik zirvəsi***

---

bu mövzuda və layihə fəaliyyətləri haqqında materiallar hazırlanıb yayılacaq.

Layihəylə bağlı yekun hesabat həm yazılı və elektron KİV-də yayımlanacaq, təşkilatın saytında, sosial şəbəkələrdəki resurslarında - səhifə və qruplarında yerləşdiriləcək. Agentlik, AYB, dövlət və ictimai qurumların ekspertləri tərəfindən görüləcək işlərin qiymətləndirilməsinə şərait yaradılacaq.

Mədəniyyət, ədəbiyyat, vətənpərvərlik sahəsində silsilə layihə həyata keçirən, kitablar nəşr etdirən qurum olaraq müxtəlif dövlət qurumlarının maliyyə dəstəyi ilə milli-mənəvi dəyərlərin təbliği, hərbi-vətənpərvərlik mövzuda müsabi-qələrin təşkili və kitabların nəşri istiqamətdə peşəkar - sahəvi bilgiler, təcrübələr əldə etmişik. Təşkilat üzvlərinin əksəriyyəti yaradıcı qələm adamları, tanınmış imza sahibləri və sözlə-sənətlə işləyən elm adamları, Internet - sosial şəbəkələrdən faydalanan, tanınan kreativ şəxslərdir.

İndiyə qədər reallaşdırduğumuz layihələr, həyata keçirtdiyimiz kreativ işlər, çoxillik səmərəli fəaliyyətimiz cəmiyyətdə böyük əks-səda yaratmış, orta və ali təhsil ocaqları, dövlət və ictimai qurumlar, mədəniyyətyönümlü QHT-lər tərəfindən indiyə qədər də faydalıdır. Yazılı və elektron KİV-dəki çoxsaylı məlumat və materiallar, eləcə də ekspertlərimizin çıxışları bir daha sübut edir ki, cəmiyyətimiz üçün faydalı işlər ortaya qoymağın bacarmışığı..."

**"Qayı və Himayə"**  
*Xeyriyyə Fonduun  
Mətbuat Xidməti*

## KITABIN İÇİNDƏKİLƏR

Ön söz.....	3
<i>Sərvəz Hüseynoğlu</i>	
Xalqın zəfər sevinci.....	16
<i>Kənan Hacı</i>	
Qələbəyə aparan yol.....	11
<i>Gülayə</i>	
Ölüm məndən ötrü ölümə getdi.....	26
Bir millətin köynəyinə bükdü anan yuxusunu.....	28
Vətənə bağlışladın.....	29
Mənim nə haqqım var.....	30
Şuşa.....	31
<i>Musa Yaqub</i>	
Şəhidlərə bahar salamı.....	33
<i>Ramiz Kərəm</i>	
Daşlara yazılmış şəhid məktubu .....	38
Ağlama, gəlməsəm də.....	36
Gedin körpü salın çayların üstdən .....	37
<i>İlhamə Dağlı, Kənan Hacı</i>	
Vətən savaşı.....	38
<i>Balayar Sadiq</i>	
Şəhid ətri .....	40
Epiloq.....	49
<i>Sahib Camal</i>	
Şuşada dayanan zəfər.....	50
<i>İltimas Səmimi</i>	
Bu gün vətən göyləri nur alır bayraqımdan.....	51
Səninlədir qələbə, dəniz kimi çalxalan.....	53
İgidlərin yaşasın.....	55
"İgidlik zirvəsi".....	56

# **İgidlik zirvəsi**

*Azərbaycan dilində*

**Nəşriyyat direktoru: Sənan Aslansoy**

**Texniki redaktor:** S.Əsgərli

**Operator:** Sevinc

**Dizayn:** Könül Uğur

## **“Bayramoğlu Dizayn”**

Nəşriyyat-poliqrafiya müəssisəsi.

Bakı, Mətbuat prospekti, 529-cu məhəllə

“Azərbaycan” nəşriyyatı I mərtəbə

Tel: (050) 678-63-68

Yığılmaga verilib: 02.01.2022

Çapa imzalanıb: 9.03.2022

Şərti çap vərəqi 4.

Fiziki çap vərəqi 16

Ofset çap üsulu.

400 nüsxə